

# AZƏRBAYCAN

---

QƏZETİ

---

*1918-1920-ci illərdə nəşr olunmuş  
“Azərbaycan” qəzetiinin tam külliyyatı*

*20 cilddə*

**IV CİLD**

(Yanvar 1919)









# AZƏRBAYCAN

---

Qəzeti

1918-1920

IV cild  
(Yanvar 1919)



# TRANSLİTERASIYA EDƏNLƏR

Mehdi Gəncəli  
Filologiya üzrə fəlsəfə doktoru

Azad Ağaoğlu  
Filoloq, tərcüməçi

## ELMİ REDAKTOR

Teymur Kərimli  
Akademik

ADA Universitetinin  
təşəbbüsü və dəstəyi ilə nəşr edilir.



## MÜNDƏRİCAT

### Ön söz

### Oxucuların diqqətinə

Nömrə 76 (1 yanvar 1919) .....	1
Nömrə 77 (2 yanvar 1919) .....	21
Nömrə 78 (3 yanvar 1919) .....	41
Nömrə 79 (5 yanvar 1919) .....	61
Nömrə 80 (6 yanvar 1919) .....	81
Nömrə 81 (7 yanvar 1919) .....	101
Nömrə 82 (8 yanvar 1919) .....	121
Nömrə 83 (9 yanvar 1919) .....	141
Nömrə 84 (10 yanvar 1919) .....	159
Nömrə 85 (12 yanvar 1919) .....	179
Nömrə 86 (13 yanvar 1919) .....	199
Nömrə 87 (14 yanvar 1919) .....	219
Nömrə 88 (15 yanvar 1919) .....	239
Nömrə 89 (16 yanvar 1919) .....	259
Nömrə 90 (17 yanvar 1919) .....	279
Nömrə 91 (19 yanvar 1919) .....	299
Nömrə 92 (20 yanvar 1919) .....	319
Nömrə 93 (21 yanvar 1919) .....	339
Nömrə 94 (22 yanvar 1919) .....	359
Nömrə 95 (23 yanvar 1919) .....	379
Nömrə 96 (24 yanvar 1919) .....	399
Nömrə 97 (26 yanvar 1919) .....	417
Nömrə 98 (27 yanvar 1919) .....	437
Nömrə 99 (28 yanvar 1919) .....	457
Nömrə 100 (29 yanvar 1919) .....	477
Nömrə 101 (30 yanvar 1919) .....	497
Nömrə 102 (31 yanvar 1919) .....	517
Adlar göstəricisi .....	535



## ÖN SÖZ

ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Xalq Cumhuriyyəti Hökumətinin orqanı olan “Azərbaycan” qəzeti (1918-1920) tam külliyyatı ərəb qrafikalı əlifbadan latin qrafikalı müasir Azərbaycan əlifbasına köçürürlərək, lügət, izahlar, şərhlər və adlar göstəricisi əlavə edilməklə nəşrə hazırlanmaqdadır. Təəssüflə qeyd etmək lazımdır ki, bu istiqamətdə ayrı-ayrı təşəbbüsələr olsa da (mərhum professor Şirməmməd Hüseynovun çalışmaları xüsusilə yada salınmalıdır), “Azərbaycan” qəzeti kimi mühüm bir nəşrin müasir oxucu üçün əlçatan olmasını təmin edəcək bu səviyyədə bir iş, 30 illik müstəqillik dövründə həyata keçirilməmişdir.

“Azərbaycan” qəzetindəki materiallar Azərbaycan Cumhuriyyətinin bilavasitə tarixini əks etdirir. Qəzeti səhifələrində Azərbaycan Hökumətinin qərarları, Parlament üzvlərinin çıxışları, paytaxtda və bölgələrdə baş verən hadisələrin təfərrüatları, müxtəlif təhlillər, xatirələr öz əksini tapıb. Günümüzdə xüsusi əhəmiyyət kəsb edən Qarabağ, Zəngəzur bölgələrinə dair materiallar oxucularda böyük maraq doğuracaqdır. Eləcə də, Azərbaycan Cumhuriyyətinin xarici dövlətlərlə münasibətləri, dövrün ab-havası müfəssəl şəkildə qəzeti səhifələrində əks olunub. Ümumiyyətlə bu qəzeti transliterasiyası Azərbaycan Cumhuriyyəti tarixşunaslığında yeni bir səhifə açacaq və gələcək tədqiqatlar üçün mühüm stimul olacaqdır.

İlk dörd nömrəsi Gəncədə, sonrakı nömrələri Bakıda nəşr edilən “Azərbaycan” qəzeti 15 sentyabr 1918 – 28 aprel 1920 tarixləri arasında 443 nömrəsi çapdan çıxmışdır. Qəzeti redaktorları müxtəlif vaxtlarda Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Üzeyir bəy Hacıbəyli və

Xəlil İbrahim kimi dövrün qabaqcıl ziyalıları olmuşdur. Qəzet əksəriyyətlə 4 səhifə həcmində çıxsa da, bəzi nömrələrdə səhifələrin sayı fərqlilik göstərir. Hər səhifədəki sütunların sayı və səhifələrin ölçüsü, qəzetiñ çap olunduğu 19 ay yarımlıq müddət ərzində bir neçə dəfə dəyişmişdir.

“Azərbaycan” qəzetiñ nüsxələri Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində, Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda və Azərbaycan Milli Kitabxanasında pərakəndə halda saxlanmaqdadır.

Qəzetiñ müasir oxucu üçün əlçatan olması tariximizin Cümhuriyyət dövrü kimi zəngin səhifəsinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Azərbaycan xalqının tarixi mirasını qorumaq və gələcək nəsillərə ötürmək işinə töhfə verməkdən ADA Universiteti qürur duyur.

**Hafiz PAŞAYEV,**  
**ADA Universitetinin Rektoru**

## OXULARIN DİQQƏTİNƏ

“Azərbaycan” qəzetini transliterasiya edərkən, mətnin orijinallığını qorumaqla birgə, materialların müasir oxucu üçün mümkün qədər anlaşılan olmasına çalışdıq. Bu səbəbdən, bəzi sözlərin imlasını müasirləşdirmək lazımlı gəldi. Məsələn, “çox” yerinə qəzətdəki kimi “çoq”, “yox” yerinə “yoq”, “etməyi” yerinə “etməgi”, “kimi” yerinə “kibi”, “nömrə” yerinə “numero” və s. yazmaq, oxucunun işini çətinləşdirməkdən başqa bir şeyə yaramayacaqdır. Üstəlik, bu sözlərin fərqli yazılışları qəzətdə bəzən eyni səhifədə yanaşı istifadə edilmiş, yəni imla birliyi prinsipi nəzərə alınmamışdır. Bu qəbildən olan sözlərin müasir yazılışına üstünlük verməyin, daha doğru bir addım olacağına inandıq.

Eyni zamanda, “teatro”, “qəzətə”, “böylə” kimi bəzi sözlərə toxunmadıq. Çünkü əvvəla, bu sözlər qəzətdə həmişə eyni cür yazılmışdır; ikincisi də, mütaliəni çətinləşdirmədən dövrün ab-havasını saxlamağa xidmət edir.

Osmanlı türkcəsində və müasir Türkiye türkcəsində indiki zaman şəkilçisi olan “-yor” qəzətdə qaydasız və pərakəndə bir şəkildə işləndiyi üçün (eyni cümlədə həm “-yor”, həm “-ir, -ir, -ur, -ür” şəkilcisindən istifadə edildiyini görmək mümkündür) mətndən çıxarılmışdır. Şeir parçalarında vəznin pozulmasına yol verməmək üçün “-yor” şəkilcisinin saxlandığı istisnalar da var.

Yer adlarını, fərqli versiyaların işlənməsi baxımından (Bolqaristan – Bolqariya, Lehistan – Polşa, Macaristan – Venqriya və s.) qəzətdəki kimi saxladıq, fəqət yazılış baxımından müasirləşdirdik (“Bulqaristan” yerinə “Bolqaristan”, “Kiyef” yerinə “Kiyev” və s.). Eləcə də, “Bakü” yerinə bugünkü kimi “Bakı” yazdıq. Soyadı sonluqlarını da (“-of”, “-yef” və s.) müasirləşdirməyi (“-ov”, “-yev” və s.) məqsədə uyğun hesab etdik.

Çətin anlaşılan söz və ifadələr üçün cildin sonuna lügət əlavə etməyi münasib görəmədik. Əvvəla, hər dəfə mütləoni kəsərək lügətə baxmaq oxucu üçün çətindir, ikincisi, bəzi sözlərin bir çox mənəsi içindən məhz hansının nəzərdə tutulduğunu təyin etmək barəsində oxucu tərəddüddə qala bilər. Çətin anlaşılan söz və ifadələrin necə başa düşülməli olduğunu mətnin içində kvadrat mötərizədə göstərdik. Bu halda, kvadrat mötərizədəki sözlər normal mətndən daha kiçik şriftlə verilmişdir. Məsələn: “...xəstəliklərin bittamam rəf’inə [tamamilə aradan qaldırılmasına] qədər...” Qəzətdəki mətndə səhvən buraxılan sözləri də kvadrat mötərizə içində əlavə etdik. Bu halda, kvadrat mötərizədəki sözlərlə normal mətnin şrifti eynidir. Məsələn: “...Xarici [İşlər] nazirinin...”

Hər nömrədən sonra əlavə edilən “Qeyd və şərhlər”də, oxucular üçün faydalı məlumatlar yer alır. Qəzətdəki mürəttib xətalarından bəziləri (xüsusilə əhəmiyyətli olanları) də burada göstərilmişdir. Əlbəttə, bütün xətaları göstərmək lazımlı və mümkün deyildi. Xüsusilə Birinci Dünya müharibəsində Qərb cəbhəsi xəbərlərində keçən toponimlər qəzətdə demək olar ki, həmişə səhv yazılmışdır. Bu toponimlər mümkün qədər bərpa edilmiş, eləcə də “Adlar göstəricisi”nə əlavə edilərkən, toponimin aid olduğu dildəki yazılışı da verilmişdir.

Şeir parçalarında rastlanan çətin anlaşılan söz və ifadələrin lügəti də “Qeyd və şərhlər” bölməsində verilmişdir.

Cildin sonunda “Adlar göstəricisi” verilmişdir. Mətndəki bütün şəxs, yer, dövlət, xalq, qurum, idarə, təşkilat, şirkət və s. adları, hətta bəzi xüsusi terminlər “Adlar göstəricisi”nə daxil edilmişdir.

**Mehdi Gəncəli**

**Azad Ağaoğlu**

# ADLAR GÖSTƏRİCİSİ

Abbas Aslan oğlu: Gəncə qəzasının Dəllər kəndinin sakini. 58

Abbas Cəfər oğlu: Gədəbəyin Miskinli kəndinin sakini. 58

Abbas Səhhət: bax. Səhhət, Abbas

Abbaszadə, Mirzə Abbas: Gəncə Türk Müəllimləri İttifaqının üzvü olmuşdur. 136

Abşeron 30, 32, 108

“Açıq söz”: Bakıda, 1915-1918-ci illərdə nəşr edilən gündəlik qəzet. Əsası Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulmuşdur. 175, 195, 216

Adıgözəlov məktəbi: Gəncədə məktəb. 96

Ağakişibayov, Fərrux bəy Əlikişi bəy oğlu (1879-1956): Azərbaycanlı həkim. İravan Müəllimlər Seminarıyasını, Odessada Novorossiya Universitetinin Tibb fakültəsini bitirmişdir. 229

Ağaoğlu, Əhməd bəy (1869-1939): Azərbaycanın və Türkiyənin görkəmli içtimai-siyasi xadimi; hüquqşunas, şərqşunas, yazıçı-publisist. Türkçülük hərəkatının ideoloqlarından biri olmuşdur. 7, 9, 14, 161, 299

Ağarı: Cəbrayıł qəzasının kəndi. 17

Ağayev, Fərhad bəy Məşhədi Rəhim oğlu: bax. Ağazadə, Fərhad Məşhədi Rəhim oğlu.

Ağayev, Həsən bəy (1875-1920): Azərbaycanın görkəmli dövlət xadimi. Moskva Universitetinin Tibb fakültəsini bitirmişdir. Azərbaycan Milli Şurasının 28 may 1918-ci il tarixli iclası (Azərbaycanın müstəqilliyinin elan edildiyi iclas) Həsən bəy Ağayevin sədrliyi ilə keçirilmişdir. Azərbaycan Parlamenti sədrinin birinci müavini olmuş və Parlamentin sədri Topçubaşov Bakıda olmadıqdan, Həsən bəy faktiki olaraq Parlamentə rəhbərlik etmişdir. Tiflisdə erməni terroristi tərəfindən qətlə yetirilmişdir. 7, 160, 164, 199, 299, 360, 499

Ağazadə, Əmir: Azərbaycan Səhiyyə Nazirliyinin və Parlamentinin katibi olmuşdur. 160

Ağazadə, Fərhad Məşhədi Rəhim oğlu (1880-1931): Azərbaycanın görkəmli pedagoqu və publisisti. Şuşada anadan olmuş, Qori Seminariyasını bitirmiş, Azərbaycanın müxtəlif yerlərində müəllim işləmişdir. Məktəblilər üçün “İkinci il” dərsliyinin müəlliflərindəndir. Dövri mətbuatda çıxış etmiş, həmçinin “Azərbaycan” qəzetinin ən fəal müəlliflərindən olmuşdur. 6, 33, 54, 69, 109, 147, 194, 207, 227, 290, 311, 325, 359, 366, 430

Ağdam 165, 229, 230, 255, 256, 295

Ağdamlı, Əhməd (yaxud Əhməd Ağdamski; 1884-1954): Azərbaycanın opera müğənnisi, teatr və kino aktyoru. Teatr səhnəsində qadın rollarının mahir ifaçısı kimi tanınmışdır. 57, 76, 355, 356, 532

Ağdamski, Əhməd: bax. Ağdamlı, Əhməd.

Ağdaş 58, 60, 349, 520

Ağməscid: Krimin Simferopol şəhərinin əvvəlki adı. Bax. Simferopol.

Ağstafa 33

Axalkalaki (yaxud Axalkalak; Axalkələk): Gürcüstanın cənubunda şəhər. 75, 328, 418, 524

Axalsix (yaxud Axıskə; Axaltsixe): Gürcüstanın cənubunda şəhər. 63, 189

Axmetelaşvili, Semon (1879-1937): Gürcüstanın siyasi xadimi; həkim. Gürcüstan Demokratik Respublikası Müəssislər Məclisinin üzvü olmuşdur. 173, 178

Axnazarov, Pirqulu: Binəqədi müsəlman fəhlələri yiğincığının sədri olmuşdur. 95, 96

Axundov, Hacı bəy: Bakı sakini. 97

Axundzadə, Hacı Mirzə Səlim Mirzə İsmayııl Qasir oğlu (1872-1930): Azə-

baycanın ictimai-siyasi xadimi. Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Aprel işğalından sonra İrana mühacirətə getmişdir. 25, 170, 202, 204

Axundzadə, Xeyrulla. 316

Axundzadə, İdris: Gəncə Türk Müəllimləri İttifaqının sədri olmuşdur. 136, 351, 455

Axundzadə, Mirhəsən: “Azərbaycan” qəzetiñə məktub yazmışdır. 414

Axundzadə, Molla Abidin: Zabrat kənd sakini. 256

Axundzadə, Nurulla. 316

Axundzadə, Rəşid bəy Hacı Əbdüssalam oğlu (1880-1940): Azərbaycanın ictimai-siyasi xadimi. 1895-1907-ci illərdə Qafqaz müsəlmanlarının Şeyxülislamı olan Axund Hacı Əbdüssalamın oğlu olmuşdur. Kiyevdə hüquq təhsili almışdır. Salyandan Azərbaycan Cümhuriyyəti Parlamentinə üzv seçilmişdir. 1919-cu ilin fevralından avqustunadək Bakının valisi (gubernatoru) vəzifəsini tutmuşdur. Sovet hakimiyəti dövründə Sibirə sürgün edilmiş və sürgündə ölmüşdür. 165

Axundzadə, Ruhulla Əli oğlu (1897-1938): Azərbaycan alimi və publisisti, eyni zamanda dövlət xadimi. Sovet dövründə bir sıra partiya və dövlət vəzifələrində işləmiş, 1938-ci ildə güllələnmişdir. 192, 313

Axundzadə, Sürəyya xanım: Gəncədə müəllimə olmuşdur. 100, 136

“Al bayraq”: “Hümmət” partiyasının Bakıda nəşr etdiyi qəzet. 190, 234, 275

Aldərə (yaxud Əldərə): Zəngəzur qəzasının kəndi; indiki Meğri rayonundadır. 83

Aleksandro-Nevski kilsəsi (yaxud Qızılı kilsə): Bakıda 1898-ci ildə tikilmiş kilsə. Qafqazın ən böyük kilsəsi olmuşdur. 1936-ci ildə sökülmüşdür. 60

Aleksandropol: Qərbi Azərbaycanın (indiki Ermənistən) Gümrü şəhəri. Rus çarı I Nikolayın arvadı Aleksandra Fyodorovnanın şərəfinə 1837-ci ildə Aleksandropol

adlandırılmış və 1924-cü ilə qədər bu adı daşımışdır. 105, 225

Allahverdiyev, Əliheydər (1888-1972): Bakıda fəaliyyət göstərmiş həkim. 78, 98, 117, 137, 157, 176, 195, 216, 235, 256, 275, 296, 317, 336, 357, 376, 396, 414, 434, 454, 474, 494, 514, 518

Alman, almanlar 62, 67, 128, 172, 210, 247, 248, 257, 259, 305, 348, 349, 421

Almaniya 2, 6, 22, 47, 48, 86, 88, 128, 129, 130, 133, 139, 144, 148, 149, 158, 172, 178, 180, 185, 188, 225, 247, 248, 285, 290, 303, 304, 305, 308, 319, 320, 326, 337, 348, 349, 351, 384, 397, 415, 445, 446, 447, 467, 468, 504, 521

Amerika, Amerika Birləşmiş Ştatları 2, 7, 21, 23, 39, 42, 47, 51, 63, 84, 86, 95, 99, 109, 111, 112, 113, 115, 130, 131, 147, 148, 149, 172, 179, 180, 183, 186, 187, 188, 232, 260, 291, 302, 305, 326, 340, 341, 347, 350, 367, 384, 404, 482, 521, 522

Amet, Jan-Fransua-Şarl [Jean-François-Charles Amet; 1861-1940]: Fransız vitse-admirali. Mudros sazişindən sonra Fransanın İstanbulda Ali komissarı olmuşdur. 65, 447

Amsterdam 22, 48, 188, 303, 325

Anaplı, Əbülhəsən: bax. Anaplinski, Əbülhəsən.

Anaplinski (Anaplı), Əbülhəsən (1894-1921): Teatr aktyoru. Bir sıra teatr truppalarında, o cümlədən Hacıbəyov qardaşlarının teatr dəstəsində çıxış etmişdir. Əsasən komik roller oynamışdır. Qarabağda qastrol səfərində olarkən ermənilər tərəfindən xainçəsinə qətl edilmişdir. 76

Andranik: bax. Ozanyan, Andranik.

Andreyevski: Tiflisdə küçə; indiki Georgi Çubinaşvili küçəsi. 107

Andriyevski, Afanasi Mixayloviç (1878-1955): Ukraynanın siyasi xadimi. Ukrayna Xalq Respublikası Direktoriyasının üzvü olmuşdur. Mühacirətə getmişdir. 132

Ankavir: Qarabağın kəndi. 58

Antanta: bax. Etilaf Dövlətləri.

Arakelyan, A.: daşnak, Səntrokaspi Diktaturasının rəhbərlərindən biri. 114

Aram paşa: bax. Manukyan, Aram.

Araz 75, 99, 103, 106, 143, 171, 194, 342, 343, 344

Areşev, Mixail Vasilyeviç (1876 - ?): Rus ordusunda xidmət etmiş, general-major rütbəsi almışdır. Daha sonra Ermənistən ordusunda xidmət etmiş, 1921-ci ildə bolşeviklər tərəfindən həbs edilmişdir. 75

Arqun: Şimalı Qafqazda çay. 46, 447

Armyanski küçəsi: Bakıda küçə. Sovet dövründə “Qorki küçəsi”, daha sonra “Mirzə İbrahimov küçəsi” adlanmışdır. 18, 38, 58, 78, 98, 115, 117, 137, 158, 176, 195, 216, 235, 256, 275, 296, 317, 336, 357, 396, 434, 454, 474, 494, 515, 533

Artunyans 87

Arzumanov, Mişa: 1918-1920-ci illərdə Qərbi Azərbaycanda və Qarabağda dinc Azərbaycanlı əhaliyə divan tutan daşnak ordularının komandirlərindən olmuşdur. 74

Asiya (qıtə) 12, 38, 97, 197, 236

“Aşıq Qərib”: Zülfüqar Hacıbəylinin 1916-ci ildə yazdığı opera. 57, 75, 76, 514, 532

Aşurbəyli, İsa bəy (1878-1938): Azərbaycanın ictimai-siyasi xadimi və xeyriyyəçisi. Bakı Şəhər Dumasının və “Nicat” cəmiyyətinin üzvü olmuşdur. Birinci Dünya müharibəsində əsir düşən türk əsgərlərinə yardım edən komitənin işində fəal iştirak etmişdir. Mətbuatda “Həqqi” təxəllüsü ilə çıxış etmişdir. 1938-ci ildə güllələnmişdir. 12

Atamalibəyov, Abbas bəy Seyfulla bəy oğlu (1896-1971): Azərbaycan Cümhuriyyətinin siyasi xadimi. Milli Şuranın və Parlamentin üzvü olmuşdur. Mühacirətdə yaşmışdır. 204

Atamalıyev, Abbas: bax. Atamalibəyov, Abbas.

Atayev, Məhəmmədrza: Gəncə sakini; “Azərbaycan” qəzetinə məktub göndərmişdir. 76

Avalişvili, Zurab (1876-1944): Gürcüs-

tanın ictimai-siyasi xadimi və diplomati; hüquqşunas. Gürcüstan Respublikasının Xarici İşlər nazirinin müavini olmuş, Paris Sülh Konfransında iştirak edən Gürcüstan heyətində yer almışdır. 107, 173

Avropa (yaxud Yevropa; qıtə) 5, 6, 12, 26, 37, 38, 41, 42, 48, 51, 53, 73, 84, 90, 91, 97, 113, 123, 126, 129, 130, 131, 142, 145, 151, 157, 161, 162, 163, 193, 212, 304, 305, 319, 406, 341, 414, 454, 459, 467, 469, 480, 481, 484, 489, 505, 507

Avstriya 128, 130, 133, 180, 185, 186, 197, 286, 305, 415

Ayn: “Azərbaycan” qəzetindəki imzalar-dan biri; Üzeyir Hacıbəyliyə məxsusdur. 13, 20, 287, 298

Ayn. Əlif-zadə: “Azərbaycan” qəzetindəki imzalardan. 72

Ayvazov, Həsən Səbri (1858-1938): Krim tatarlarının ictimai-siyasi xadimi; yazıçı və tənqidçi. İstanbulda təhsil almış, İstanbul və Bakı mətbuatında məqalələrlə çıxış etmişdir. 1938-ci ildə Sovet rejimi tərəfindən güllələnmişdir. 66

Ayzeks, Rufus; I Redinq markizi [Rufus Isaacs; 1st Marquess of Reading; 1869-1935]: Britaniyanın dövlət xadimi, hüquqşunas. Ədliyyə sistemində yüksək vəzifələr tutmuş, Birinci Dünya müharibəsi illərində həmcinin diplomat kimi də fəaliyyət göstərmişdir. Daha sonrakı dövrdə Hindistanın general-qubernatoru və Britaniya Xarici İşlər naziri olmuşdur. 99

“Azərbaycan”: 15 sentyabr 1918 – 28 aprel 1920-ci il tarixləri arasında, əvvəlcə Gəncədə və sonra Bakıda nəşr olunan qəzet. 1, 18, 21, 24, 25, 39, 41, 42, 58, 59, 61, 78, 80, 81, 98, 101, 117, 119, 120, 121, 137, 140, 141, 158, 159, 176, 177, 179, 196, 197, 198, 199, 216, 219, 228, 238, 239, 258, 259, 277, 278, 279, 298, 299, 313, 319, 325, 338, 339, 358, 359, 377, 378, 379, 397, 398, 399, 417, 436, 437, 456, 457, 476, 477, 491, 496, 497, 516, 517, 528

- Azərbaycan türkləri 2, 242, 362, 410, 510  
 Azərbaycanlı, azərbaycanlılar 2, 4, 7, 8, 41, 42, 44, 126, 143, 146, 287, 380, 386, 450  
 Azğur: Gürcüstanın cənubunda Axısa türklərinin yaşadığı kəndlərdən olmuşdur. 53  
 Aziatski: Bakıda küçə. İndiki Ələvsət Quliyev küçəsi. Aziatski 18, 57, 77, 116, 158, 195, 235, 275, 317  
 Babayev, Məhəmmədhüseyn: Suraxanı fəhlələrinin fəallarından olmuşdur. 116  
 Babazadə, Ələkbər (1893-1943): Azərbaycanlı pedaqoq, alim. İlk təhsilini Gəncədə almışdır. Azərbaycanın müxtəlif yerlərində müəllimlik etmişdir. Dilçilik sahəsində elmi əsərlərin müəllifidir. 158  
 Babazadə, Həbib (1892 - ?): Ukraynada təhsil alan azərbaycanlı tələbələrdən. Azərbaycan Cümhuriyyəti Parlamentinin kargüzü olmuşdur. 152  
 Bağdad Dəmiryolu: Anadoluda (Kiçik Asiyada) Konya şəhərindən başlayaraq Bağdada çatan dəmiryolu xətti. Berlindən başlayaraq İstanbuldan keçməklə Küveytə gedən dəmiryolu xəttinin tərkib hissəsi idi. XX əsrin əvvəllərində beynəlxalq siyasetdə mühüm rol oynamışdır. 207  
 Bağırqaş meşələri: Qarabağda yer. 144  
 Bakayevski (Bakayevo): Rusyanın Orenburg vilayətində kənd.  
 Bakı (şəhər) 1, 2, 3, 11, 12, 13, 14, 15, 19, 30, 31, 32, 33, 36, 37, 39, 40, 43, 46, 50, 53, 54, 55, 56, 58, 61, 70, 72, 74, 78, 82, 85, 93, 94, 95, 100, 101, 108, 112, 113, 114, 115, 118, 125, 126, 127, 137, 138, 144, 147, 156, 161, 166, 173, 174, 176, 178, 184, 191, 192, 195, 196, 197, 199, 213, 214, 215, 216, 217, 224, 228, 234, 235, 236, 237, 252, 253, 254, 255, 256, 260, 268, 270, 271, 273, 274, 275, 276, 277, 292, 293, 294, 296, 298, 312, 313, 314, 317, 318, 330, 333, 336, 352, 354, 356, 357, 360, 371, 372, 373, 374, 376, 381, 385, 387, 388, 390, 393, 396, 397, 405, 408, 411, 415, 416, 418, 422, 430, 431, 433, 434, 435, 439, 440, 443, 447, 452, 455, 460, 462, 470, 471, 472, 474, 475  
 Bakı Bələdiyyə İdarəsi 4, 34, 35, 58, 93, 100, 133, 135, 165, 228, 252, 269, 270, 294, 295, 296, 312, 370, 392, 393, 395, 442, 447, 448, 462, 487, 510, 526, 527  
 Bakı Birinci realni məktəbi: bax. Birinci Realni məktəbi (Bakı).  
 Bakı İctimai Yiğincası (Klub) [Бакинское общественное собрание (клуб)]: Bakıda fəaliyyət göstərmiş xeyriyyə cəmiyyəti. Sədri neft sənayeçisi Qırqorı Tsovyanov (Tsovianyan) idi. Cəmiyyətin rəhbərliyində əsasən ermənilər təmsil olunurdular. 196, 216  
 “Bakı Neft Cəmiyyəti” (Бакинское нефтяное общество): Bakıda 1874-cü ildə Vasili Kokorev və Pyotr Qubonin tərəfindən qurulan neft istehsalı şirkəti. 108  
 Balaxanı (Bakı) 15, 108, 118, 175, 176, 268, 270, 313, 431, 452, 470, 512  
 Balfur, Artur [Arthur Balfour; 1848-1930]: Britaniyanın dövlət xadimi. 1902-1905-ci illərdə Baş Nazir, 1916-1919-cu illərdə Xarici İşlər naziri olmuşdur. 86, 148, 246, 305  
 Baloğlan Daşdəmir oğlu: Gəncədə əsgər olmuşdur. 155  
 Balyand: Azərbaycanın Cəbrayıl rayonu ərazisində kənd. 17  
 Bammatov, Heydər (yaxud Heydər Bammat; 1889-1965): Dağıstanın siyasi xadimi. Sankt-Peterburq Universitetinin Hüquq fakültəsində oxumuşdur. Dağlılıar Respublikasının Xarici İşlər naziri olmuş, 1921-ci ildə mühacirətə getmişdir. 28, 46, 50, 473  
 Baratzadə, Hacı Yaqub: Gəncə ruhaniyələrdən; Gəncə oğlanlar gimnaziyasının şəriət müəllimi olmuşdur. 16  
 Basarkeçər: Qərbi Azərbaycanda (hal-hazırda Ermənistən Respublikası ərazisində) yer. Bu ərazidə 1930-cu ildə Basarkeçər rayonu yaradılmış, 1969-cu ildə rayonun adı dəyişdirilərək Vardeniş olmuşdur. 105  
 Başənni (Başənnaya): Bakıda, içəri

şəhərdə küçə; bax. Qala küçəsi.

Batum (yaxud Batumi) 13, 66, 74, 77, 107, 173, 187, 206, 211, 224, 349, 367, 392, 445, 504, 505, 522, 524

Bayrambəyov, Paşa bəy: Araz Türk Cümhuriyyəti hökumətinin və İrəvan Azərbaycanlılarının nümayəndəsi olmuşdur. 85, 167

Bayraməlibəyov, Teymur bəy [1862-1937]: Azərbaycanın ictimai-siyasi xadimi, maarifçisi və tarixçisi. Qori müəllimlər seminariyasını bitirmiş, Lənkəranda müəllim işləmişdir. “Müsavat” partiyasının Lənkəran şöbəsinin səri olmuşdur. 50, 52, 394, 412, 451, 491

Bayraməlibəyov, Yusif bəy: “Müsavat” partiyasının Lənkəran şöbəsinin sədri olmuşdur. 202, 335

Belçika 49, 223, 260, 305, 308, 384, 446

“Benkendorf və Kompaniya”: XIX əsrin axırlarında – XX əsrin əvvəllərində Abşeronda neft hasilatı ilə məşğul olan şirkət. 107

Berlin 46, 47, 59, 88, 110, 119, 129, 139, 185, 223, 224, 247, 248, 261, 262, 276, 290, 303, 325, 337, 349, 350, 367, 384, 403, 446, 467, 468, 479

Bern: İsveçrənin paytaxtı. 48, 88, 148, 418

Bertlo, Hanri [Henri Berthelot; 1861-1931]: Fransanın hərbi xadimi; general. 1916-ci ildən Ruminiyadakı fransız hərbi missiyasına başçılıq etmiş, 1918-ci ilin noyabrından Dunay ordusunun komandiri, 1919-cu ilin martından Balkan yarımadasında və Cənubi Rusiyadakı Müttəfiq qoşunlarının baş komandanı olmuşdur. 149

“Bəradərəni-Nobel”: bax. “Nobel Qardaşları”.

Bərgüşəd: Zəngəzurda çay.

“Bəsirət”: 1914-1920-ci illərdə Bakıda Azərbaycan dilində nəşr edilən qəzet. 234

Bığ, Luka Lavrentyeviç (1870-1945): Kuban kazaklarının siyasi və ictimai xadimi. Hüquq təhsili almışdır. Bakıda işləyərkən

Bakı Şəhər Dumasına üzv seçilmiş, 1912-1917-ci illər arasında Bakı Şəhər İdarəsinin rəisi olmuşdur. 1917-ci ilin Fevral inqilabından sonra Kubana qayıtmış, Kuban Hökmətinin sədri seçilmişdir. Kuban heyətinin başçısı olaraq Paris Sülh Konfransında iştirak etmiş, Kuban Xalq Respublikası süqut etdikdən sonra mühacirətdə qalmışdır. 87, 132

Bibiheybət 15

Biçeraxov, Lazar Fyodoroviç (1882-1952): Rusyanın hərbi xadimi. İran-dakı Rusiya korpusunda xidmət edərkən, təxminən 1000 nəfərlik bir dəstə yaratmış, ingilislərlə əməkdaşlıq etmişdir. Bakı Komissarları da Qafqaz İslam Ordusuna qarşı Biçeraxovun yardımına müraciət etmişdilər, ancaq daha sonra bolşeviklərlə Biçeraxov arasında ixtilaf meydana gəldi və Biçeraxov öz dəstəsi ilə birgə Dağıstana çəkildi. Sentyrokspi Diktatürü Xəzər dənizindəki hərbi donanmayı Biçeraxovun əmrinə vermişdi. 93, 102, 249, 294, 451, 452

Bierinq 33, 488

Biləcər (yaxud Biləcəri): Abşeronda kənd; hal-hazırda Binəqədi rayonu ərazisində şəhərtipli qəsəbə. 15, 216, 430

Bilgəh 15, 216

Biləcəri: bax. Biləcər.

Binə 15, 216

Binəqədi; Binəqədi dairəsi: Bakının rayonu (Cümhuriyyət dövrü). Binəqədi 15, 78, 95, 108, 118, 176, 216, 271, 470, 487

Birinci Realnı məktəbi (Bakı) 15, 271, 354, 381, 393, 411, 487

Birja küçəsi (yaxud Birjevaya; Birjevoy): Bakıda küçə; indiki Üzeyir bəy Hacıbəyli küçəsi. 18, 39, 58, 78, 98, 117, 137, 158, 176, 196, 216

Blok, Adam: İngiltərənin Türkiyədəki diplomatik nümayəndəsi olmuşdur. 65

Boğaziçi: İstanbul boğazı (Bosfor) və bu boğazın hər iki tərəfində ter alan ərazilər. 165

**Boldirev, Vasili Georgiyeviç (1875-1933):** Rusyanın hərbi xadimi. Rusyanın Dirçəliş İttifaqının rəhbər heyətinə daxil olmuşdur. Ümumrusiya Müvəqqəti Hökuməti qoşun-ılarının baş komandanı idi. 147

Bolqaristan 128, 139, 306

Bolşaya Krepostnaya: bax. Böyük Qala.

**Bolşevik, bolşeviklər** 29, 49, 50, 51, 52, 62, 63, 66, 67, 87, 111, 125, 129, 149, 170, 172, 173, 190, 201, 204, 210, 223, 225, 250, 261, 290, 306, 329, 349, 369, 388, 425, 505, 506, 521, 522, 529

Bolşoy Krepostnoy: bax. Böyük Qala.

**Bolşoy Minaretski:** Bakıda küçə; indiki Asəf Zeynallı küçəsi. 36

**Bolşoy Morskoy:** Bakıda küçə; indiki Bülbül küçəsi. 18, 57, 77, 117, 158, 195, 235, 275, 317

“Bolşoy Moskovski”: bax. “Böyük Moskva” mehmanxanası.

“Borba”: 1917-1921-ci illərdə Tiflisdə rus dilində nəşr edilən gündəlik qəzet. Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının orqanı idi. 133, 224, 225, 261

Bölükbaşı, Rza Tofiq: bax. Rza Tofiq.

**Böyük Qala:** Bakıda, İçərişəhər ərazisində küçə. 94, 271, 370, 526

“Böyük Moskva” mehmanxanası: Bakıda mövcud olmuş mehmanxana, Qoqol küçəsində yerləşmişdir. 18, 38, 57, 78, 98, 117, 137, 158

**Brauning, Monteqyu Edvard [Montague Edward Browning; 1863-1947]:** Britaniya donanmasının admirali. Birinci Dünya müharibəsindən sonra atəşkəs sazişinin şərtlərinə nəzarət edən Antanta Hərbi Dəniz Komissiyasının sədri olmuşdur. 130

Braziliya 22, 367, 384

**Bron:** Bakıda fəaliyyət göstərmiş doktor; eyni zamanda Mərkəzi Ev Komitəsində işləmişdir. 93

“Bruno” (“Debur Bruno”): XX əsrin əvvəllərində Abşeronada neft hasilatıyla məşğul olan şirkət. 108

**Bukinqem Sarayı [Buckingham Palace]:** Londonda Britaniya monarxlarının rəsmi iqamətgahı. 46

**Bukovina:** Şərqi Avropada tarixi vilayət; indiki dövrda Ukrayna ilə Rumınıya arasında bölünmüştür. 66

**Burunlu:** Zəngəzur mahalının kəndi olmuşdur. 83

**Butayev, Aslambek (1880-1939):** Dağlılar Respublikasının Əkinçilik və Dövlət Əmlakı naziri olmuşdur. 28, 474

**Buzovna:** Bakının kəndlərindən biridir. 15, 216

“C. P.”: “Azərbaycan” qəzetindəki imzalarдан. 228

Cabaqır: bax. Cabaqiyev, Vassan-Gəray.

**Cabaqiyev, Vassan-Gəray (1882-1961):** Şimali Qafqazın siyasi və dövlət xadimi; milliyyətcə inquşdur. Almaniyada təhsil almışdır. Inquş Milli Şurasının sədri olmuş, Şimali Qafqaz Dağlılar İttifaqının (Dağlılar Respublikasının) qurulmasında yaxından iştirak etmiş, İttifaqın Mərkəzi Komitəsinin üzvü və Maliyyə naziri olmuşdur. Dağlılar Respublikasının Müstəqillik Aktının müəllifi və Dağlılar Respublikası Konstitusiyasının müəlliflərindən biri idi. Şimali Qafqazın sovetləşməsindən sonra mühacirətə getmişdir. İstanbulda ölmüşdür. 28, 473

**Cabbarzadə, Cəfər:** Qafqaz Tələbələri Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Cümhuriyyəti Parlamentinin türkçə stenografi olmuşdur. 115

**Camalyan, Arşak (1882-1940):** Erməni siyasi xadimi. Almaniyada təhsil almışdır. Qafqaza qayıtdıdan sonra jurnalistik və müəllimliklə məşğul olmuşdur. Ermənistanın Gürcüstandakı səfiri olmuşdur. Daşnak-sutyun partiyasının üzvü idi. Ermənistanın sovetləşməsindən sonra mühacirətə getmişdir. 12, 37, 38, 189

**Cancanbəyəzadə, Məhəmməd ağa** 72

**Cardam:** Ağdaş qəzasının kəndi. 58

**Cavad Cavanşir:** bax. Cavanşir, Cavad.

Cavad qəzası (uyezdi) 58, 174  
 Cavanşir, Cavad: Zəngəzur müsəlmanları  
 Milli Məclisi sədrinin müavini olmuşdur. 85  
 Cavanşir qəzası 165  
 Cəbrayıl (yaxud Qaryagın) 17, 56, 256,  
 272, 312, 373, 386, 387, 498  
 Cəbrayıl sülh məhkəməsi  
 Cəfər Ələkbər oğlu: Balyand kənd sakini.  
 17  
 Cəfərov, Əliyusif (1901-1938): Azərbaycan Cümhuriyyəti Parlamentinin qərarı ilə ali təhsil almaq üçün xarici ölkələrə göndərilən tələbələrdən biri. 213  
 Cəfərzadə, Əliyusif: bax. Cəfərov, Əliyusif.  
 Cəfərzadə, Gövhər xanım: Gəncə gimnaziyasının müəlliməsi olmuşdur. 214  
 Cəmiyyəti-Əqvam: bax. Millətlər ittifaqı.  
 Cəzair: bax. Əlcəzair.  
 Cəziri: bax. İbnül-Əsir Cəziri.  
 Corat: Abşeronda kənd; hal-hazırda şəhərtipli qəsəbə. 118, 137, 528  
 “Corc Vaşinqton”: gəmi. 12  
 Cuvarlinski, Cavad bəy: Gəncədə maarif müləftisi olmuşdur. 96  
 Çadrovi: Bakıda küçə, indiki Mirzəağa Əliyev küçəsi. 135, 452  
 Çanaqqala 186, 283, 285  
 Çatalca: İstanbulun qərb rayonlarından biri. 128, 139  
 Çex, çexlər 128, 305  
 Çelyayev küçəsi: Bakıda küçə; indiki Mirvarid Dilbazi küçəsi. 18  
 Çermoyev, Əbdülməcid Tapa (1882-1936): Şimali Qafqaz dağlılarının siyasi xadimi, azadlıq hərəkatı liderlərindən biri, milliyətçə çəçəndir. Birinci Dünya müharibəsi illərində “Vəhşi diviziya”的nən çəçen alayında xidmət etmişdir. Şimali Qafqaz Dağlı Xalqları İttifaqının qurucularından biri və Dağlılar Respublikasının başçısı olmuşdur. 28, 29, 46, 59, 473  
 Çxeidze, Nikolay Semyonoviç (1864-1926): Rusyanın və Gürcüstanın siyasi xadimi. Rusiya Dövlət Dumasının üzvü

olmuşdur. Zaqafqaziya Seyminin və Gürcüstan Müəssislər Məclisinin sədri olmuşdur. Gürcüstanın sovetləşməsindən sonra mühabirətə getmişdir. 12, 94

Çığın dərəsi: Qərbi Azərbaycanda, Vedibasar mahalında, Çığın kəndi yaxınlığına yer. 105

Çörçill, Uinston [Winston Churchill; 1874-1965]: Britaniyanın görkəmli dövlət xadimi. 47

Daqet-Xaçın: Gürcüstan Respublikasının Aşağı Kartli (Kvemo-Kartli) diyarında Tetritskaro (Ağbulaq) bələdiyyəsi ərazisində kənd. 12

Dağıstan, dağıstanlı 26, 29, 46, 114, 164, 191, 212, 213, 214, 254, 295, 334, 350, 411, 419, 440, 453, 467, 468, 473, 528

Dağıstan Hökuməti: bax. Dağılılar Respublikası Hökuməti.

Dağıstani, C.: bax. Hacıbəyli, Ceyhun bəy.

Dalmatiya: Balkan yarımadasının şimal-qərbində, Adriyatik dənizi sahilində tarixi vilayət. 1815-ci ildə Avstriya imperiyasının, 1918-ci ildə Yuqoslaviya krallığının tərkibinə daxil edilmişdir. Müasir dövrdə Xorvatiya və Monteneqro arasında paylaşılmışdır. 186

Daniels, Cazefus [Josephus Daniels; 1862-1948]: Amerikanın ictimai-siyasi xadimi və diplomati. 1913-1921-ci illərdə Hərbi-Dəniz Donanması naziri vəzifəsini tutmuşdur. 1933-1941-ci illərdə ABŞ-in Meksikadakı səfiri olmuşdur. 21, 63, 172

Danimarka 49, 130, 149, 188

Darablı, Rza (yaxud Rza Darablinski, Rza Hüseynov; 1883-1942): Azərbaycanın teatr aktyoru. “Nicat”, “Səfa”, “Hacıbəyov qardaşları müdafiyyəti” truppalarında çıxış etmişdir. Moskvada teatr texnikumunu bitirmişdir. 76, 98

Darablinski: bax. Darablı.

“Dardanel”: Bakıda, Vorontsovski (indiki İslam Səfərli) küçəsində yeməkxana olmuşdur. 38, 97

Daşnak, daşnaksaqan 2, 3, 23, 75, 113,

114, 126, 212, 250, 379, 380, 388, 425, 444, 454, 484, 530

“Daşnaksutyun” partiyası 35, 81, 469

Daştəpə: Zəngəzurda dağ.

Davud Ziya: Gəncə Türk Müəllimləri İttifaqının üzvü olmuşdur. 136

Delitsin, Aleksey Petroviç: Cümhuriyyətdən əvvəl Bakı Nəzarət Palatasının sədri və Bakı şəhər Bələdiyyə Şurasının üzvü olmuşdur. Cümhuriyyət dövründə Bakı Bələdiyyəsinin Maliyyə şöbəsinin sədri və Dövlət Nəzarəti Nazirliyinin Dövlət nəzarəti idarəsinin rəisi olmuşdur. Sovet dövründə SSRİ Maliyyə Xalq Komissarlığının Azərbaycandakı səlahiyyətli nümayəndəsinin müavini olmuşdur. 35

Denikin, Anton İvanoviç (1872-1947): Rusyanın hərbi xadimi, general-leytenant. Ağ qvardiyanın rəhbər-lərindən olmuşdur. Birinci Dünya mühərabəsində Qərb cəbhəsinin (may-iyul 1917) və Cənub-qərb cəbhəsinin (avqust 1917), Rusiyada Vətəndaş mühərabəsi illərində Könüllü ordunun (aprel 1918 – yanvar 1919) və Cənubi Rusiya Silahlı Qüvvələrinin (yanvar 1919 – aprel 1920) komandiri olmuşdur. 1920-ci ildə mühacirətə getmişdir. 64, 67, 79, 147, 330, 367, 479

D'Esperi, Franse [Franchet d'Esperey; 1856-1942]: Fransanın siyasi və hərbi xadimi, marşal. Cənubi Rusiyada Fransanın Ali komissarı olmuşdur. 65, 172

Dəliməmmədli stansiyası: Azərbaycanda dəmiryolu stansiyası; hal-hazırda Goranboy rayonu ərazisində şəhər. 134

Dəllər: Gəncə qəzasının kəndi. 58

Dərbənd 15, 28, 334, 370, 371, 432

Digah: Abşeronda kənd 15, 216, 528

Dikaya Diviziya 144

Dildarovun evi: Bakıda, Kolyubakin (indiki Nigar Rəfibəyli) küçəsində mülk. 39, 57, 176, 216, 396, 454

Dobritz 248

“Döyülland über alles” [Deutschland über

alles; “Almaniya hər şeydən üstündür”]: Bəstəkar Frans Yozef Haydnın 1797-ci ildə bəstələdiyi musiqiyə Avqust Henrix Hofmanın 1841-ci ildə yazdığı sözlərlə meydana gələn marş. 1922-ci ildə Veymar Respublikasının dövlət himni elan edilmişdir. 1945-ci ildən sonra bir müddət bu marşın ifası qadağan edilmişdir. Almanıyanın birləşməsindən sonra marşın üçüncü bəndi dövlət himni kimi təsdiqlənmişdir. 48

Draqomirov, Abram Mixayloviç (1868-1955): Rusyanın hərbi xadimi, general. Birinci Dünya mühərabəsində iştirak etmiş, 1917-ci ilin aprelinde Şimal cəbhəsindəki Rusiya ordularının Baş komandanı təyin edilmişdi. Rusiyada Vətəndaş mühərabəsi illərində Könüllü orduda və Xüsusi Şurada (Cənub) ali vəzifələr tutmuş, 1918-ci ilin oktyabrından 1919-cu ilin sentyabrına qədər Xüsusi Şuranın sədri (Xüsusi Şura Hökmətinin Baş naziri) olmuşdur. Ağqvardiyaların Vətəndaş mühərabəsində məğlubiyətdindən sonra mühacirətə getmişdir. 67

Dro: bax. Kanayan, Drastamat.

Dzeqvin körpüsü: Gürcüstan ərazisində, Kür çayının üstündən keçən körpü. 107

Ebert, Fridrix [Friedrich Ebert; 1871-1925]: Almanıyanın siyasi xadimi; sosial demokrat. 1918-ci ilin noyabrından 1919-cu ilin fevralına qədər Almanıyanın Baş naziri, 1919-cu ilin fevralından 1925-ci ilin fevralına qədər Almaniya Prezidenti olmuşdur. 48, 110, 128, 259, 290, 303, 351

Ecmiyədzin uyezdi 75, 105, 106, 166, 167, 343

“Exo de Pari” [L'Écho de Paris]: 1884-1944-cü illərdə Parisdə nəşr edilmiş gündəlik qəzet. 186, 351

Elzas-Lotaringiya (Alsace-Lorraine): Günümüzdə Şimali Fransada tarixi ərazi. 1871-ci ildə Almaniyaya birləş-dirilən bu torpaqlar, 1918-ci ildə Fransaya qaytarılmışdır. II Dünya mühərri-bəsində yenə Almaniya tərəfindən ələ keçirilmiş və mühərabədən

sonra Fransaya qaytarılmışdır. 130

Eminbəyli, İbrahim (1894-1937): Azərbaycanın müxtəlif şəhərlərində müəllimlik etmiş, Sovet dövründə mətbuat və nəşriyyat sahəsində işləmişdir. 1937-ci ildə güllələnmişdir. 136

Enez: Türkiyənin Ədirnə vilayətində qəsəbə. 128, 139

Erməni, ermənilər 3, 5, 12, 13, 14, 17, 22, 24, 26, 33, 37, 38, 56, 57, 61, 63, 64, 75, 81, 82, 83, 84, 85, 86, 87, 101, 102, 103, 104, 105, 106, 108, 123, 125, 126, 127, 133, 134, 141, 142, 143, 144, 145, 146, 164, 166, 167, 168, 173, 175, 182, 187, 189, 190, 202, 203, 204, 205, 212, 222, 228, 229, 230, 251, 255, 260, 263, 270, 273, 274, 281, 286, 287, 292, 293, 294, 307, 313, 314, 327, 328, 329, 330, 331, 332, 334, 342, 343, 344, 353, 368, 374, 380, 385, 387, 407, 408, 409, 411, 412, 413, 420, 423, 425, 444, 467, 469, 484, 493, 505, 520, 524, 531

Ermənistən; Erməni Cümhuriyyəti 12, 14, 26, 37, 38, 64, 74, 81, 82, 87, 99, 143, 164, 179, 182, 189, 251, 307, 327, 328, 331, 334, 343, 353, 425, 466, 470, 480, 481, 498, 531

Erzberqer, Mattias [Matthias Erzberger; 1875-1921]: Alman yazarı və siyasətçisi. Birinci Dünya müharibəsi sonunda atşkas müqaviləsinin imzalanması üçün Almaniya tərəfindən yaradılan komissiyanın başçısı təyin olunmuşdu. Daha sonra Veymar Təsisçilər Məclisinin üzvü olmuş və Maliyyə naziri vəzifəsini tutmuşdur. Suiqəsd nəticəsində öldürülmüşdür. 22

Etilaf dövlətləri: I Dünya müharibəsinin tərəflərindən biri olan Antanta bloku. Bu blokun aparıcı dövlətləri Böyük Britaniya, Fransa və Rusiya idi. 2, 22, 41, 88, 111, 149, 413

“Etilaf və Hürriyyət” partiyası: Osmanlı dövlətində siyasi partiya. 1911-1913-cü və 1918-1919-cu illərdə ölkənin siyasi həyatında əhəmiyyətli rol oynamışdır. 128, 129

Əbdülzadə, Əbdül: Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusan idarəsində stenoqrafist işləmişdir. 1, 159, 449

Ədirnə 128, 139

Əfəndilər: Azərbaycanın Cəbrayıł rayonu ərazisində kənd. 7, 8, 9, 17, 113, 136, 154, 156

Əfəndiyev, Abdulla bəy: bax. Əfəndizadə, Abdulla bəy.

Əfəndizadə, Abdulla bəy İsmayıllı əfəndi oğlu (yaxud Əfəndiyev; 1875-1928): Tiflisdə Aleksandr Müəllimlər İnstitutunu bitirmiş, Azərbaycanın bir sıra şəhərlərində müəllimlik etmiş, Şəkidə müəllim kursları və məktəblər açmışdır. Şəki Şəhər Bankının və Şəki Şəhər Dumasının sədri olmuşdur. Şəkidən Azərbaycan Parlamentinə üzv seçilmişdir. 25, 183, 241, 302, 316, 459, 483, 503

Əfəndizadə, Bəhlul: Zəngəzur nümayəndəsi. 229

Əfəndizadə, Ələddin: Azərbaycan ziyalısı, müəllim və dərslik müəllifi. 53

Əfəndizadə, Xalid: Gəncə Türk Müəllimləri İttifaqının üzvü olmuşdur. 136

Əfəndizadə, Muxtar (1880-1975): Azərbaycanın elm xadimi, şərqşünas. 459

Əfəndizadə, Mustafa: Qafqazın müftüsü. 282, 325

Əhməd Rəfiq (Altınay; 1881-1937): Türk tarixçisi, yazarı və şairi. Soyadı qanunundan sonra “Altınay” soyadını qəbul etmişdir. 208, 209

Əhməd Rza bəy: Türk Ordusunun Bakıdakı Mərkəz Komandanı. 65

Əhməd Tofiq paşa (Okday; 1845-1936): Osmanlı dövlət xadimi. 1909-cu ildə, 1918-1919-cu illərdə və 1920-1922-ci illərdə Baş nazir olmuşdur. Eyni zamanda Osmanlı dövlətinin axırıncı Baş naziri idi. Soyadı qanunu çıxdıqdan sonra “Okday” soyadını qəbul etmişdir. 65, 133, 480

Əhmədli 15, 216

“Əhrar” partiyası 7, 10, 25, 95, 241, 246,

- 301, 303, 322, 323, 503  
 Əlcəzair (yaxud Cəzair) 132  
 Əli Oxçu: Zəngəzur qəzasında, hal-hazırda Ermənistanın Qafan rayonunda kənd. 83  
 Əli Yusif: bax. Yusifzadə, Əli.  
 Əlif. Əlif.: “Azərbaycan” qəzetindəki imzalardan. 96  
 Əlinski, Məhəmmədbağır: Azərbaycan aktyoru. Müxtəlif teatr truppalarında çıxış etmişdir. 79  
 Əliverdibəyov, Bahadur bəy Ələkbər bəy oğlu (1883-1954): Azərbaycanlı həkim. Xarkov Universitetinin Tibb fakültəsini bitirmiştir. 229  
 Əliyev, Mirzəağa: bax. Əlizadə, Mirzəağa.  
 Əlizadə, Mirzəağa (1883-1954): Azərbaycanlı aktyor. “Həmiyyət”, “Nicat” truppalarında çıkış etmişdir. 1924-cü ildən etibarən Azərbaycan Dövlət Dram Teatrında çalışmış, 1949-cu ildə Xalq artisti adına layiq görülmüşdür. 98, 272  
 Ənvər paşa (1881-1922): Osmanlı dövlətinin hərbi və siyasi xadimi. İttihad və Tərəqqi cəmiyyətinin liderlərindən idi. 1914-1918-ci illərdə Osmanlı dövlətinin Hərbi naziri, Baş Qərargah rəisi olmuşdur. Türk xalq-larını birləşdirmək uğrunda mübarizə aparmışdır. 65, 407  
 Ənzəli: İranın şimalında, Xəzər dənizi sahilində liman şəhəri. 7, 8, 11, 36, 114  
 Ərəbli, Hüseyn (yaxud Hüseyin Ərəblinski; 1881-1919): Azərbaycanın teatr aktyoru və rejissoru. “Nicat”, “Səfa”, Hacıbəyli Qardaşları müdürüyyəti truppalarında çıkış etmişdir. 76, 453  
 Ərəblinski, Hüseyn: bax. Ərəbli, Hüseyn.  
 Ərəgit: bax. Ərəkit.  
 Ərəkit (yaxud Ərəgit): Azərbaycanın İsləməlli rayonunda kənd. 71, 234  
 Ərkivan: Azərbaycanın Masallı rayonu ərazisində kənd. 203, 335, 394, 412  
 Əsgərlər: Zəngəzur mahalının kəndi olmuşdur. 83  
 Əsgərzadə, Mirzə Cəfər: Gəncə Türk Müəllimləri İttifaqının üzvü olmuşdur. 136  
 “F.”: qəzet; bax. “Forverts”.  
 Fastov: Ukraynanın Kiyev vilayətində şəhər. 132  
 Fatmayı: Bakının kəndi 15, 216, 432  
 Fayn: ada. 148  
 Feodosiya: Krım yarımadasının cənub-şərqində, Qara dəniz sahilində şəhər. 12  
 Fələstin 64, 521  
 Fəramuş xanım: Gəncədə Adigözəlov məktəbinin müəlliməsi olmuşdur. 96  
 Fəttahov, Həsən bəy: Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü olmuşdur. 134  
 Filankəs: “Azərbaycan” qəzetindəki imzalardan biri; Hacıbəyli, Üzeyir. 114, 119, 150, 158, 249, 257, 333, 339  
 Filimonov, Aleksandr Petroviç (1866-1948): Rusyanın hərbi xadimi; general-leytenant. Kuban Xalq Respublikasının ataməni olmuşdur. 87, 88  
 Finlandiya: (yaxud Finlanda). Şimali Avropada dövlət. 42, 66, 124, 308  
 Fişer: Berlin şəhərinin komendantı Velsin adyutantı olmuşdur. 110  
 Fiume [Fiume] (yaxud Riyeka [Rijeka]): Xorvatiyada liman şəhəri. 187  
 “Forverts” [Vorwärts] (“ıraklı”): Almaniya Sosial-Demokrat Partiyasının orqanı olan qəzet. Əsası 1876-cı ildə qoyulmuşdur. Təqiblərə görə müxtəlif dövrlərdə Leypsiq, Berlin, Praqa və Parisdə nəşr edilmişdir. 110, 185, 186, 325  
 Fransa 2, 7, 22, 46, 65, 67, 86, 95, 112, 115, 130, 131, 148, 149, 162, 171, 172, 177, 180, 183, 187, 189, 210, 212, 284, 285, 290, 298, 302, 305, 306, 308, 319, 326, 327, 340, 341, 351, 354, 366, 367, 375, 384, 404, 411, 445, 447, 521  
 Fransız, fransızlar 13, 48, 62, 67, 88, 131, 132, 162, 177, 224, 284, 374, 403, 427, 446, 469, 480, 505, 509, 521  
 Gegeçkori, Yevgeni Petroviç (1881-1954): Gürcüstanın dövlət xadimi. Menşevik.

Hüquq təhsili almışdır. Zaqafqaziya Komisarlığının sədri seçilmişdi. Gürcüstan müstəqilliyini elan etdikdən sonra Xarici İşlər naziri, 1921-ci ildə isə Ədliyyə naziri oldu. Gürcüstanın sovetləşməsinin ardından mühacirət etdi. 81, 189, 327, 368, 375

Gəncə (şəhər) 16, 20, 34, 52, 58, 72, 84, 85, 94, 96, 134, 135, 136, 144, 146, 212, 214, 215, 220, 253, 256, 268, 271, 291, 292, 294, 295, 296, 315, 333, 334, 363, 373, 381, 409, 430, 439, 441, 442, 443, 460, 479, 503, 520

Gəncə Türk Müəllimləri İttifaqı: Gəncədə fəaliyyət göstərmiş müəllimlər İttifaqı. 37

Giltori: ingilis admirali. 65

Gimnaziyəski: Bakıda küçə, indiki Tolstoy küçəsi. 17, 57, 77, 117, 195, 235, 275, 417

Giorqadze, Qriqol (1879-1937): Gürcüstanın ictimai-siyasi xadimi, hüquqşunas. Xarkov Universitetini bitirmişdir. 26 may 1918 – 13 fevral 1919 tarixləri arasında Gürcüstan Respublikasının Müdafiə naziri olmuşdur. 1937-ci ildə Sovet rejimi tərəfin-dən gullələnmişdir. 63, 118

Gireyev: Terek kazaklarının rəhbərlə-rindən olmuşdur. 29

Goradil 15, 216

Goran: Azərbaycanda dəmiryolu stansiyası; hal-hazırda Goranboy rayonu ərazisində qəsəbə. 134

Gorazilli: Azərbaycanın Füzuli rayonu ərazisində kənd. 17

Göyçay 3, 96, 100, 504

Gözəlzadə, Zeynalabdin: Azərbaycan Parlamənti idarəsində məktub xidmətçisi işləmişdir. 160

Gürcü, gürcülər 12, 26, 39, 63, 64, 83, 86, 93, 104, 107, 108, 112, 144, 145, 146, 173, 189, 210, 211, 219, 221, 224, 225, 230, 251, 260, 261, 262, 263, 264, 270, 281, 287, 307, 327, 328, 329, 348, 364, 368, 375, 394, 395, 412, 413, 414, 419, 420, 437, 438, 439, 443, 444, 445, 459, 460, 467, 469, 473, 485, 486, 493, 499, 508, 510, 512, 523, 524, 525, 526, 529

Gürcüstan 7, 10, 12, 26, 38, 39, 42, 63, 64, 67, 73, 74, 81, 87, 94, 107, 118, 124, 133, 173, 181, 182, 187, 189, 211, 219, 220, 221, 224, 225, 236, 253, 262, 263, 264, 268, 287, 307, 327, 328, 329, 354, 355, 368, 374, 375, 412, 419, 420, 421, 438, 439, 443, 444, 445, 458, 468, 469, 471, 473, 486, 492, 493, 506, 513, 514, 524, 525, 526, 530

Güzdək: Abşeronda kənd. 15, 138

H. R.: “Azərbaycan” qəzeti-nə yazı-göndərmişdir. 77

Haaze, Hüqo [Hugo Haaze; 1863-1919]: Almanıyanın siyasi xadimi, sosial-demokrat. 110, 128, 139, 304

Hacı Pirus: İranda kənd. 88

Hacıbəyli, Ceyhun bəy (yaxud C. Dağıstanı; 1891-1962): Azərbaycanlı filoloq, tarixçi, jurnalist və ictimai xadim. Peterburg və Sorbonna universitetlərində təhsil almışdır. “Azərbaycan” qəzeti-nin redaktor-larından olmuşdur. Qəzetdəki yazılarını “C. Dağıstanı” imzası ilə nəşr etdirmiştir. Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. 18, 39, 58, 78, 98, 118, 139, 158, 176, 196, 217, 236, 256

Hacıbəyli, Üzeyir (1885-1948): Azərbaycanlı bəstəkar, musiqişünas, publisist, pedaqoq və ictimai xadim. Azərbaycanın müasir peşəkar musiqi sənətinin və milli operanın banisi. Dövrünün bir sıra qəzet və jurnallarında, o cümlədən “Azərbaycan” qəzeti-nədə məqalə, felyeton, hekayə və miniatürlərlə çıxış etmişdir. “Azərbaycan” qəzeti-nin redaktorlarından biri olmuşdur. Sovet dövründə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konser-vatoriyasının rektoru, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur. Azərbaycan SSR-in və Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir. 5, 20, 24, 46, 79, 103, 119, 123, 156, 158, 171, 175, 197, 241, 257, 276, 277, 297, 298, 317, 337, 339, 348, 356, 357, 358, 376, 380, 397, 414, 415, 435, 455, 457, 475, 495, 500, 515, 533

Hacıbəyli, Zülfüqar (1884-1950): Azərbaycanlı bəstəkar. Üzeyir Hacıbəylinin böyük qardaşıdır. 75

Hacıqabul: Azərbaycanda şəhər; Hacıqabul rayonunun inzibati mərkəzi. Böyük dəmiryolu və avtomobil yolları qovşağıdır. 32, 40, 164, 204, 205, 292, 293, 298, 337, 430

Hadi, Məhəmməd (Əbdülsəlimzadə; 1879-1920): Azərbaycanlı şair və jurnalist. 17, 97, 157, 195, 235, 275

Hamid, Əbdülhaq (Tarhan, 1852-1937): Türk şairi və dramaturqu; eyni zamanda diplomatik fəaliyyəti də olmuşdur. 177

Hatəmzadə, Əbdülhəmid: “Azərbaycan” qəzetindəki imzalardan. 75

“Havas”: Fransız xəbər agentliyi. 1835-ci ildə təsis edilmişdir. Frans-press agentliyi [Agence France-Presse] daha sonra “Havas”ın bazasında yaradılmışdır. 22, 65, 290

Helqoland [Helgoland]: Şimal dənizində yerləşən kiçik arxipelaq; Almaniyaya məxsusdur. 130

Helsinki: Finlandiyaın paytaxtı və ən böyük şəhəri. Finlandiya 1809-1917-ci illərdə Rusiya İmperiyasının tərkibində olmuşdur. Rus dilində Hel-sinki şəhərinin adı 1926-ci il qədər Helsingfors kimi işlənmişdir. 66, 367

Helsingfors: bax. Helsinki.

Henderson, Artur [Arthur Henderson; 1863-1935]: Britaniyalı siyasətçi; Leyboristlər Partiyasının lideri olmuşdur. 47

Henrix IV [Henri IV; 1553-1610]: Fransa kralı; 1589-1610-cu illərdə hakimiyyətdə olmuşdur. 177

Həsənov, Əliağa (1871-1933): Azərbaycanın ictimai-siyasi xadimi; Cümhuriyyət dövründə Maliyyə naziri, Azərbaycan Parlamentinin üzvü olmuşdur. “Nəşri-maarif” cəmiyyətinin yaradılmasında və fəaliyyətində yaxından iştirak etmiş, Bakı Şəhər Dumasının üzvü olduğu dövrdə Şollar su kəmərinin çəkilişi və şəhərdəki digər quru-

culuq-abadlıq işlərində xüsusiilə böyük xidməti olmuşdur. 212

Həsəntuki: bax. Yessentuki.

Himans, Pol [Paul Hymans; 1865-1941]: Belçikanın dövlət xadimi və diplomati. 1918-1935-ci illər arasında beş dəfə (o cümlədən 1918-1920-ci illərdə) Xarici İşlər naziri olmuşdur. 49

Hindistan 27, 88, 109, 118, 125, 174, 225, 246, 320, 321

Hindli; hindu 113, 290

Hobhaus, Carlz [Charles Hobhouse; 1862-1941]: Britaniyanın hərbi və siyasi xadimi. 47

Hollandiya 49, 62, 133

Hökəmli: Abşeronda kənd. 15, 216

Hökumət teatrı (Azərbaycan) 57, 75, 98, 156, 273, 414, 453, 514, 532

Hövşən 15, 216

Huqenin, Eduard [Edouard Huguenin; 1856-1926]: Bağdad Dəmiryolunun İstanbuldakı direktoru olmuşdur. 207

“Hümmət” partiyası 161, 270, 513

“Hürriyyət və Etilaf” partiyası: bax. “Etilaf və Hürriyyət” partiyası.

“Hürriyyətpərvər Avam Fırqəsi”: Osmanlı dövlətində siyasi partiya. 129

“Hürriyyətpərvəran Fırqəsi”: bax. “Hürriyyətpərvər Avam Fırqəsi”.

Hüseyn Abbas oğlu: Bakıda cinayət üstündə tutulmuşdur. 36

Hüseyn Adınəqulu oğlu 136

Hüseynzadə, Paşa: Gəncədə məktəb müdürü olmuşdur. 97

“X. İ.”: bax. İbrahimov, Xəlil.

Kaçın (Qarabağın mahalı) 374

Xanbudaqzadə, Zəhra xanım: Gəncə Türk Müəllimləri İttifaqının üzvü olmuşdur. 136

Karçenko: polkovnik. 173

Xarkov 66, 87, 109, 111, 471

Xasməmmədov, Xəlil bəy (yaxud Xasməhəmmədov; 1873-1947): Azərbaycanın dövlət xadimi. Moskva Universitetinin Hüquq fakültəsini bitirmiştir. Rusiya Dövlət

Dumasının, Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Azərbaycan Cümhuriyyəti Hökumətində portfelsiz nazir, Ədliyyə naziri, Daxili İşlər naziri kimi vəzifələr tutmuşdur. Azərbaycanın Türkiyədə səfiri təyin edilmiş, Cümhuriyyətin süqutundan sonra Azərbaycana qayıtmamışdır. Siyasi fəaliyyətini mühacirətdə də davam etdirmişdir. 16, 58

Xatisov, Aleksandr İvanoviç (1874-1945): Erməni içtimai-siyasi xadim, “Daşnaksutyun” partiyasının üzvü idi. Müxtəlif dövrlərdə Ermənistən Baş Naziri, Səhiyyə, Daxili İşlər və Xarici İşlər naziri olmuşdur. Ermənistən sovetləşməsindən sonra Fransa və Portuqaliyada mühacirətdə yaşamışdır. 81

Xerson quberniyası: Rusiya imperiyasının quberniyası; indiki Ukraynanın Mikolayev vilayətini, Odessa, Xerson, Dneprepetrovsk və Kirovoqrad vilayətlərinin, eləcə də Dnestriyanın bəzi hissələrini əhatə edirdi. 27, 39

Xəlilbəyli, Balabəy: Bakıda, Vorontsovski (indiki İslam Səfərli) küçəsində yerləşən “Dardanel” yeməkxanasının müdürü olmuşdur. 38, 97

Xinalı: Bakı quberniyasının kəndi. 58

Xirdalan: Abşeron yarımadasında kənd; 2006-ci ildə şəhər statusu almışdır. 15, 108, 216, 288, 298

Xocahəsən 15, 216

Xorvatiya krallığı: XIX əsrin axırlarından Birinci Dünya müharibəsinin sonuna qədər Slavoniya krallığı ilə birgə Avstriya-Macarıstan imperiyasının tərkibində Xorvatiya və Slavoniya krallığının bir hissəsini təşkil edirdi. 186

Xoştariya, Akaki (1873-1932): Gürcü sahibkar və xeyriyyəçi. Gürcüstanın elm və mədəniyyət qurumlarına, həmçinin Gürcüstan Demokratik Respublikasının hökumətinə maddi yardım etmişdir. 1921-ci ildən Fransada mühacirətdə yaşamışdır. 173

Xoyski, Fətəli xan (1875-1920): Azərbaycan Cümhuriyyətinin qurucularından biri,

görkəmli dövlət xadimi. Moskva Universitetinin Hüquq fakültəsini bitirmişdir. Bakı Şəhər Dumasının sədri (1917-1918), Zaqqafqaziya Seyminin üzvü və Zaqqafqaziya Federativ Respublikasının Xalq Maarifi naziri (1918) olmuşdur. Azərbaycan Cümhuriyyətinin ilk hökumətinin sədri seçilmiş, Cümhuriyyət dövründə bir neçə dəfə Baş Nazir, eləcə də Daxili İşlər naziri, Ədliyyə naziri, Xarici İşlər naziri vəzifələrini icra etmişdir. Bolşevik işgalindən sonra Tiflisə mühacirət etmiş və orada erməni daşnakları tərəfindən şəhid edilmişdir. 5, 14, 22, 161, 164, 171, 202, 204, 365, 381, 401, 440, 458, 465, 466

Xristianiya [Christiania]: bax. Oslo.

Xudat: Azərbaycanın Xaçmaz rayonu ərazisində şəhər. 114

Xuraman xanım: Gəncədə Adıgözəlov məktəbinin müəlliməsi olmuşdur. 96, 136

Ibrahim Cavad oğlu: Bakı quberniyasının Kərədən kəndinin sakini. 58

Ibrahim xan (yaxud İbrahim Xəlil xan; 1732-1806): Qarabağ xanı. 249

Ibrahimov, Xəlil (Xəlil İbrahim; Xəlil İbrahimzadə; 1892-1938): Azərbaycanlı müəllim, publisist və tənqidçi. Şuəda anadan olmuşdur. Bakıda müəllim işləmiş, müxtəlif qəzet və jurnalarda, o cümlədən “Azərbaycan” qəzetində yazılar dərc etdirmiş, bir müddət “Azərbaycan” qəzetinin “müvəqqəti müdürü” olmuşdur. 1938-ci ildə həbs edilərək gülələnmişdir. 139, 177, 435

İçəri şəhər 78, 98, 117, 137, 157, 176, 195, 216, 235, 256, 275, 296, 317, 336, 357, 376, 396, 414

İdaşkina 117, 157, 196, 235, 275, 316, 356, 396, 434, 474, 514

İql Oyl ənd Şipping Kompani [Eagle Oil and Shipping Company]: Meksika körfəzində tankerlərlə neft daşıyan gəmiçilik şirkəti. Əsası 1912-ci ildə Uitman Pirson tərəfindən qoyulmuşdu. 40

İqnatius: Finlandiyanın Amerika Bir-

ləşmiş Ştatlarında səfiri olmuşdur. 18

İlyuşkin, Pyotr Fyodoroviç: Bakı Şəhər İdarəsinin və Bakı Şəhər Dumasının üzvü olmuşdur. 1917-ci ildə Bakı Şəhər İdarəsinin rəisi və Bakı qubernatoru vəzifələrini müvəqqəti olaraq icra etmişdir. Cümhuriyyət dövründə Bakı Şəhər İdarəsinin rəisi olmuş, sovet dövründə isə Bakı Şəhər Sovetində müxtəlif vəzifələrdə işləmişdir. 34, 296

İngilis, ingilislər 4, 6, 8, 9, 13, 22, 23, 27, 28, 51, 52, 83, 84, 88, 91, 99, 112, 114, 126, 148, 187, 188, 189, 211, 223, 224, 225, 260, 287, 290, 304, 319, 320, 321, 326, 337, 347, 351, 355, 367, 368, 371, 374, 383, 384, 385, 386, 407, 410, 411, 413, 421, 427, 445, 446, 458, 466, 468, 469, 497, 504, 505, 521, 523, 524, 529, 530

İngiltərə 7, 9, 10, 13, 21, 22, 27, 47, 48, 50, 51, 52, 62, 63, 64, 65, 66, 85, 86, 95, 107, 112, 115, 135, 149, 162, 172, 173, 180, 183, 187, 188, 189, 210, 211, 212, 224, 231, 246, 247, 253, 255, 257, 260, 272, 291, 302, 305, 307, 319, 320, 321, 326, 327, 349, 350, 367, 368, 375, 384, 386, 387, 395, 401, 410, 413, 419, 421, 434, 458, 465, 466, 467, 468, 469, 470, 471, 472, 473, 492, 493, 521

İran 13, 14, 49, 50, 83, 88, 113, 134, 138, 139, 143, 144, 146, 163, 173, 188, 202, 217, 225, 230, 236, 237, 268, 271, 345, 346, 355, 365, 372, 381, 388, 433, 491, 504, 521

İrəvan 2, 56, 74, 75, 81, 82, 83, 85, 86, 103, 104, 105, 106, 134, 141, 142, 143, 144, 145, 146, 147, 164, 166, 167, 168, 169, 171, 182, 183, 194, 222, 228, 251, 252, 334, 342, 343, 344, 353, 466, 470, 505, 507, 530

İrəvan quberniyası 56, 85, 86, 143, 251

İrlandiya 59, 197

“İşad”: 17 dekabr 1905 – 25 iyun 1908 tarixləri arasında Bakıda Azərbaycan dilində nəşr edilən qəzet. Redaktoru Əhməd bəy Ağaoğlu idi. 52, 92, 215

İsa Əhməd oğlu: Zaqatala nahiyyəsi Muxax kəndinin sakini. 58

İskəndər, Bəyəli oğlu: Gəncə vilayətinin

Şirvan kəndinin sakini. 58

İskəndərzadə: Salyan sakini; “Azərbayan” qəzetiñə yazı göndərmişdir. 77

“İskra”: menşeviklərin 1918-1920-ci illərdə Bakıda nəşr etdikləri qəzet. 22, 35, 61, 88, 125, 389, 390, 430, 458, 459

“İslamiyyə”: Bakıda karavansara tipli mehmanxana. Bazar (indiki Azərbaycan prospekti), Qubernski (indiki Nizami küçəsi) və Poçt (indiki Süleyman Tağızadə) küçələrinə çıxışı olan bina 1918-ci ilin Mart soyqırımından yandırılmış, sonradan bərpa edilmişdir. 18, 57, 77, 117, 157, 195

İsmayılov, Rəşid bəy (1877-1942): Azərbaycanın ictimai-siyasi xadimi, pedaqoq və publisisti. İrəvan Müəllimlər Seminarıyasında oxumuşdur. Qafqazın müxtəlif yerlərində pedaqoji və publisistik fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan və tarixi və ədəbiyyatına dair əsərlər yazmışdır. Araz Türk Cümhuriyyəti hökumətinin nümayəndəsi olmuşdur. Sovet dövründə repressiya məruz qalmışdır. 85, 167

İstanbul 65, 77, 86, 88, 89, 90, 107, 133, 146, 172, 179, 186, 207, 210, 218, 282, 284, 298, 365, 375, 413, 419, 445, 495, 505

İstanbul Universiteti 77

İsveç 27, 39, 66, 208, 209, 218, 383

İsveçrə 48, 59, 148

İtaliya 65, 95, 172, 186, 187, 210, 224, 298, 304, 305, 350, 367, 384

“İttihad” partiyası: Azərbaycanda siyasi partiya. 1917-ci ildə qurulmuş, 1920-ci ildə dağılımışdır. Lideri Qarabəy Qarabəyli idi. 138, 169

İttihad və Tərəqqi Partiyası 89, 128, 129, 186

Jordaniya, Noy Nikolayeviç (1868-1953): Gürcüstanın dövlət xadimi. Menşevik. Varşavada veterinarlıq təhsili almışdır. Tiflisdən Dövlət Dumasına üzv seçilmişdi. 1918-1921-ci illərdə Gürcüstan Demokratik Respublikasının Baş Naziri olmuşdur. Gürcüstanın sovetləşməsindən sonra mühacirət

etmişdir. 107

Kadıköy: İstanbulun Anadolu (Asiya) hissəsində yer alan rayonlarından biri. 186, 197, 282, 283, 284, 286, 298

Kalandadze (yaxud Kalantadze): Bakı Bələdiyyə İdarəsi adından, Lənkərandan ərzaq tədarükü üçün müvəkkil edilmişdir. 174

Kalantadze: bax. Kalandadze.

Kamenisti: Bakıda küçə; indiki Bəşir Səfəroğlu küçəsi. 115, 152

Kanayan, Drastamat (Dro; 1883-1956): Erməni terrorçu və hərbi cinayətkar; Daşnakşutyun üzvü. Şərqi Anadolu və Qafqazda dinc müsəlman-türk əhaliyə divan tutulmasında xüsusi rolü olmuşdur. 74, 81, 105, 343

Kantemirov, Əlixan Qadoyeviç (1889-1963): Dağlılar Respublikasının siyasi xadimi və diplomatı. Milliyyətcə osetindir. Peterburq və Kiyev Universitetlərində təhsil almışdır. Zaqqafqaziya Seyminin üzvü, Dağlılar Respublikasının Azərbaycandakı diplomatik nümayəndəsi olmuşdur. 27, 28, 29, 214

Karantinni küçəsi: Bakıda küçə. Sovet dövründə “Pioner küçəsi”, daha sonra “Həzi Aslanov küçəsi” adlanmışdır. 175

Karqanov, Qavriil Qriqoryeviç 87

“Kaspi”: 1881-1919-cu illərdə Bakıda rus dilində nəşr edilən qəzet. 23, 61, 76, 355

Kazantseva, Tatyana: Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusan İdarəsində stenoqrafist işləmişdir. 1

“Kazbek” (fabrik) 108, 433

Kazimbayov, Qulamhäseyn bəy (1889-1972): Peterburq Universitetində hüquq təhsili almış, Azərbaycanda ədliyyə sistemində işləmişdir. Azərbaycan Cümhuriyyəti Parlamentinə üzv seçilmişdir. Cümhuriyyətin süqutundan sonra da ədliyyə sistemində müxtəlif vəzifələrdə işləmişdir. 19

Kazimzadə, Abbasqulu (1882-1947): Azərbaycan Cümhuriyyətinin siyasi xadimi. Azərbaycan Milli Şurasının və Parlamentin

üzvü olmuşdur. 199, 513

Keçəllər: Pirəkəşkül kəndinin bir hissəsi belə adlanmışdır. 138

Kəndəbil: Zərdab rayonunun kəndi. 96

Kerenski, Aleksandr Fyodoroviç (1881-1970): Rusiya Müvəqqəti Hökumətinin (1917) başçısı. 64, 91, 124, 146

Keşlə: Bakının kəndi olmuşdur; hal-hazırda şəhərtipli qəsəbədir. 15, 92, 199, 216, 526

“Kette”: gəmi. 36

Kiçik Qala: Bakıda küçə. 78, 98, 117, 137, 157, 176, 195, 216, 235, 256, 275, 296, 317, 336, 357, 376, 396, 414, 434, 454, 474, 494, 514, 518

Kiçikxanov, Bayram Niyazi oğlu (yaxud Kiçikxanlı; 1889-1922): Azərbaycanın siyasi xadimi. Zaqatalada maarif müfəttişi işləmişdir. Zaqataladan Azərbaycan Cümhuriyyəti Parlamentinə seçilmiş, eyni zamanda Parlamentin katibi olmuşdur. “Əhrar” partiyasının üzvü idi. 194, 200, 264, 300, 301, 313, 322

Kil [Kiel]: Almanıyanın şimalında şəhər. 130

Kislovodsk 87, 174, 479

Kiyev 66, 67, 88, 111, 148, 419

Klemanso, Jorj [Georges Clemenceau; 1841-1929]: Fransanın dövlət xadimi. 1906-1909 və 1917-1920-ci illərdə Baş Nazir olmuşdur. 22, 62, 86, 147, 187, 305, 383

Kolyubakin küçəsi: Bakıda küçə. Köhnə adı “Qəssabbazar” idi. Çar Rusiyası dövründə “Kolyubakin küçəsi” adını almış, daha sonra bolşeviklər tərəfindən “Yefim Saratovets küçəsi” adlandırılmışdır. İndiki adı “Nigar Rəfibəyi küçəsi”dir. 39, 57, 176, 216, 396, 454, 514, 533

“Konkum”: gəmi 88

Konstansa (yaxud Köstəncə): Qara dəniz sahilində Ruminiyaya məxsus liman şəhəri. 65

“Kooperasiya” Xəzəryanı İstehlak Cəmiyyətləri İttifaqı: Cümhuriyyət dövründə

mövcud olmuş istehlak cəmiyyətləri ittifaqı. 93, 269, 333  
 Kopelioviç, Samuil İzrailoviç: Bakıda fəaliyyət göstərmiş həkim. 18, 38, 57, 77, 97, 376, 396, 415, 434, 454, 474, 494, 514, 532  
 Kopenhagen: Danimarkanın paytaxtı və ən böyük şəhəri. 11, 47, 48, 185, 329, 385  
 Kopenhaq: bax. Kopenhagen.  
 Korgöz: Qaradağ rayonunda qəsəbə. 138  
 Koroçkin, A. T.: Azərbaycan Cümhuriyyəti Ərzaq Nazirliyinin kassiri olmuşdur. 214  
 Kotsev, Pşemaxo Tamaşeviç (1884-1962): Şimali Qafqazın siyasi xadimi; Dağlılar Respublikasının Baş naziri olmuşdur. 26, 28, 29, 473, 486  
 Kozlovskaya, İosifovna Lidiya: Azərbaycan Parlamenti idarəsində protokol katibi işləmişdir. 159  
 Köln [Köln]: Almanyanın qərbində şəhər. 48  
 Könüllü ordu: Rusiyada Vətəndaş müharibəsi əsnasında, aqşvardiyaçı zabitlərin Rusyanın cənub bölgələrində təşkil etdikləri ordu. 21, 64, 66, 67, 79, 87, 132, 225, 226, 261, 413, 419, 479  
 Krakov [Kraków]: Polşanın cənubunda, Visla çayı sahilində şəhər. 21  
 Krasnovodsk: indiki Türkmenistanın Türkmenbaşı şəhərinin 1993-cü ilə qədərki rəsmi adı. 18, 57, 77, 117, 158, 195, 235, 275, 317  
 Krım 66, 67, 260, 292, 364, 469, 505  
 Kronstadt: Rusyanın şimal-qərbində, Fin körfəzində liman şəhəri. 87, 111, 225  
 Kuban 21, 87, 88, 132, 186, 329, 367, 471, 505  
 Kuçnayev, Mixail 95  
 Kuins-holl [Queen's Hall]: Londonun mərkəzi hissəsində yerləşmiş konsert zalı. 1893-cü ildə tikilmiş, 1941-ci ildə alman təyyarələrinin bombardmanı nəticəsində dağılmışdır. 49  
 Kutaisi 145  
 Kürdəxanı 15, 216

Kurdəmir 58, 295  
 Kürdəmiş: Goyçayın kəndi. 96  
 Kürkənd: Bakının kəndlərindən; hal-hazırda mövcud deyil. 15, 216  
 Qafqaz, Qafqaziya 2, 10, 17, 20, 30, 43, 44, 53, 54, 99, 106, 126, 139, 143, 144, 145, 206, 215, 219, 227, 236, 245, 262, 263, 309, 313, 349, 364, 443, 444, 453, 469, 483, 485, 493  
 Qala küçəsi: Bakıda, içəri şəhərdə küçə. 18, 38, 57, 77, 97, 117, 137, 157  
 Qaplanov, Rəşid xan (1883-1937): Azərbaycanın və Dağıstanın siyasi xadimi. Kumik əsilliidir. Sorbon Universitetinin (Paris) Hüquq fakültəsini bitirmişdir. İstanbulda müxtəlif təhsil qurumlarında, o cümlədən İstanbul Universitetində dərs demişdir. 1918-ci ilin dekabrından 1919-cu ilin martına qədər Dağlılar Respublikasının Daxili İşlər naziri olmuşdur. Dağıstan Denikin qoşunları tərəfindən işğal edildikdən sonra Azərbaycana gəlmış, əvvəlcə Maarif və Dini Etiqad (aprel-dekabr 1919), sonra Maliyyə (dekabr 1919 – aprel 1920) naziri olmuşdur. 1937-ci ildə gülələnmişdir. 28, 473  
 Qara dəniz 12, 187, 224, 225  
 Qara Məşhədi Hüseyin oğlu: Gəncə sakini. 97  
 Qarabağ 34, 73, 81, 82, 83, 146, 169, 194, 207, 228, 229, 230, 237, 253, 255, 274, 291, 292, 312, 333, 365, 385, 386, 387, 406, 408, 416, 423, 424, 425, 466, 497, 498, 499, 511, 530  
 Qarabaqqal: Goyçayın kəndi. 96  
 Qarabəyli, Qara bəy (1873-1953): Azərbaycanın ictimai-siyasi xadimi, eyni zamanda həkim və jurnalist; Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü. “Difai” partiyasının rəhbərlərindən, “İttihad” partiyasının sədri olmuşdur. “Həyat”, “Irşad”, “Kasıpi” kimi bir sıra nəşrlərlə əməkdaşlıq etmişdir. 166, 301, 303  
 Qaradağ: Bakının rayonu. 11  
 Qaragöl: Zəngəzur mahalının kəndi; hal-

hazırda Ermənistan ərazisində Keren kəndi.  
83

Qarağan: Ərəş uyezdində (Ağdaş rayonunda) kənd. 58, 60

Qaralar: Cavad qəzasının kəndi. 58

Qaramadyan: Göyçayın kəndi. 96

Qarayev, Əliheydər (1896-1938): Azərbaycanın siyasi xadimi. Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Cümhuriyyətin süqutundan sonar Bakı Sovetinin sədri, Azərbaycan Sovet Sosialist Respublikasının Hərbi Dəniz İşləri xalq komissarı, Əmək xalq komissarı və Ədliyyə xalq komissarı olmuş, bir sıra digər vəzifələrdə işləmişdir. 1937-ci ildə həbs edilmiş, 1938-ci ildə güllələnmişdir. 165, 183, 299

Qars 75, 172, 413, 437, 484, 485, 505, 523, 524, 525, 531

Qasımlı: Abşeronda yer. 138

Qayıbova, Ziba xanım (1889-1964): Azərbaycan generalı Əmir Kazım Mirzə Qacarın qızı, Azərbaycan Hökumətinin İstanbuldakı maliyyə müşaviri Canagir bəy Qayıbovun həyat yoldaşı olmuşdur. İctimai işlərdə fəal iştirak etmişdir. 229

Qayıbzadə, İsmayıł bəy: Gəncə Türk Müəllimləri İttifaqının üzvü olmuşdur. 136

Qazax: Azərbaycanın qərb rayonlarından. 33, 103, 134, 220, 353, 358, 409, 432, 500, 504

Qazıqumuq: Dağıstanda, Lak rayonu ərazisində kənd; indiki Qumuq kəndi. 15, 447

Qəmərli: Qərbi Azərbaycanda, Gərnibasar mahalında yaşayış məntəqəsi; hal-hazırda Ermənistan Respublikası ərazisində Artaşat şəhəri. 99, 106, 343

“Qənaət” cəmiyyəti. 18, 138

Qlazqo [Glasgow]: Şotlandiyənin ən böyük şəhəri və Böyük Britaniyanın ən böyük şəhərlərindən biri. 211

Qobu: Abşeronun kəndlərindən biridir. 15, 216

Qoqol küçəsi: Bakıda küçə 18, 38, 57, 78, 98, 117, 137, 158, 354

“Qolos naroda”: qəzet 88

Qolubyatnikov, Dmitri Vasiljeviç (1866-1933): neftçi-geoloq. Don kazaklarından olan Qolubyatnikov Peterburq Dağ-Mədən Institutunu bitirmişdir. Azərbaycanın neft yataqlarında da tədqiqatlar aparılmışdır. 30

Qomel: Belarusun cənub-şərqində şəhər. 173

Qori 145

Qrozni 94

Qruşevski, Mixail Sergeyeviç (1866-1934): Ukraynanın ictimai-siyasi xadimi; tarixçi. Lvov Universitetinin professoru, Ukrayna Mərkəzi Radasının sədri olmuşdur. SSRİ Elmlər Akademiyasının üzvü olmuşdur. 132

“Qruziya”: 1918-1921-ci illərdə Tiflisdə rus dilində nəşr edilən gündəlik qəzet. Heç bir partiyanın orqanı olmadığını elan etsə də, bu qəzet əslində gürcü millətçilərinin görüşlərini eks etdirirdi. 11, 219, 220, 221, 263, 264, 287, 395

Quba 3, 15, 29, 32, 174, 212, 214, 233, 256, 273, 433, 452

Qubernski: Bakıda küçə; indiki Nizami küçəsi. 1, 18, 21, 41, 57, 61, 77, 81, 101, 117, 121, 141, 157, 159, 175, 179, 195, 199, 219, 239, 259, 271, 279, 296, 299, 316, 319, 339, 353, 359, 379, 399, 414, 417, 434, 437, 457, 477, 497, 515, 517

“Quran” 59, 297, 415

Lafonten, Jan de [Jean de La Fontaine; 1621-1695]: Fransız yazılışı və şairi. Ədəbiyyatın demək olar ki, bütün janrlarında yazmaqla birgə, xüsusi təmsilləri sayəsində məşhur olmuşdur. 53

Lahey: bax. Haaqa. 66, 133

Lahic 71

Latviya (yaxud Kurlandiya) 39

Lebedur, Georg [Georg Ledebour; 1850-1947]: Almanyanın siyasi xadimi; sosial-

- demokrat. Fəhlə hərəkatının fəal iştirakçısı olmuşdur. 47, 110, 129, 326, 403, 415
- Lehistan: Polşanın tarixi adı. (bax. Polşa) 21, 42, 88, 99, 148, 259, 304, 508
- Lehvaz: Zəngəzur qəzasında (indiki Meğri rayonunda) kənd. 83
- Lermontov 53
- Ləmbəranski, Cəmil bəy: bax. Lənbəranski, Cəmil bəy.
- Lənbəranski, Cəmil bəy (1884-1959): Azərbaycanın ictimai-siyasi xadimi; həkim. Kiyevdə tibb təhsili almış, Azərbaycanın müxtəlif yerlərində həkim kimi işləmişdir. Cavad qəzasından Azərbaycan Cümhuriyyəti Parlamentinə üvk seçilmişdir. 165
- Lənkəran 3, 4, 5, 24, 25, 50, 51, 52, 102, 136, 147, 164, 168, 169, 170, 182, 194, 202, 203, 231, 333, 335, 394, 412, 432, 451, 473, 491, 529
- Lətifbəyov, Rza (Rza Zaki): Azərbaycanlı pedaqqoq və yazıçı. Bakı, Gəncə, Şəki, Göyçay və Batumda müxtəlif təhsil ocaqlarında ana dili və şəriətdən dərs demişdir. Bədii yaradıcılıqla da məşgül olmuş, xüsusilə tarixi mövzularda əsərlər yazmışdır. 98
- Ləzgi Süvari Alayı 58
- Libava: bax. Liepaya. 27, 39
- Libknext, Karl [Karl Liebknecht; 1871-1919]: Almaniya və beynəlxalq fəhlə hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının banilərindən biri. 47, 129, 223, 225, 325, 349, 384, 403
- Liepaya: Latviyanın cənub-qərbində, Baltik dənizi sahilində şəhər. 1920-ci ilə qədər “Libava” adlanmışdır. 39
- Liflandiya (yaxud Livoniya): Müasir Latviya və Estoniya ərazilərindən bir qismini əhatə edən tarixi bölgə. 1721-ci ildə Rusiya imperiyasına birləşdirilmiş, imperiyanın süqutundan sonra bölgənin cənubu Latviyanın, şimalı isə Estonianın tərkibinə daxil olmuşdur. 87
- Limburq [Limburg]: Niderlandın cənub-şərqində əyalət. Mərkəzi Maastricht şəhəridir.
- 49
- Lissabon [Lisbon]: Portuqaliyanın paytaxtı. 188
- Lizqar, Konstantin Nikolayeviç: Slavyan-Rus Cəmiyyətinin üzvü; Azərbaycan Cümhuriyyətinin Ərzaq naziri olmuşdur. 24, 60, 191, 205, 217, 233, 252
- Lloyd Corc, Devid [David Lloyd George; 1863-1945]: Britaniyalı siyasətçi. 1905-1908-ci illərdə Ticarət naziri, 1908-1915-ci illərdə Maliyyə naziri, 1915-1916-cı illərdə Hərbi nazir olmuşdur. 6 dekabr 1916 – 19 oktyabr 1922 tarixləri arasında Britaniyanın Baş Naziri vəzifəsini tutmuşdur. 48, 49, 86, 147, 246, 305, 320, 321, 383, 447, 468, 505, 521
- “Loms”: qəzet. 65
- London: Böyük Britaniyanın paytaxtı. 23, 86, 111, 130, 207, 305, 350, 367, 383, 420, 468
- Lori 86
- Lou, Bonar [Bonar Law; 1858-1923]: Britaniyanın siyasi xadimi. 1916-1921-ci illərdə Mühafizəkarlar Partiyasının lideri olmuş, 1922-1923-cü illərdə Britaniyanın Baş naziri vəzifəsini tutmuşdur. 148
- Lublin: Polşanın şərqində şəhər. 88, 99
- Lui XIV (yaxud XIV Lüdovik) [Louis XIV; 1638-1715]: Fransa kralı; 1643-1715-ci illərdə hakimiyətdə olmuşdur. 177
- Lutsenko, İvan Mitrofanoviç (1863-1919): Ukraynanın siyasi və hərbi xadimi; hərbi həkim. 1917-ci ildə Odessada Ukrayna Hərbi Radasının sədri, daha sonra Ukrayna Ümumi Hərbi Komitəsinin üzvü seçilmişdir. 1918-ci ildən etibarən Ukrayna Milli İttifaqının Odessa şöbəsinin rəhbəri olmuşdur. 1918-ci ilin dekabrında Ukrayna Xalq Respublikası Direktoriyasının hərbi qüvvələrinin komandiri seçilmişdir. Qırmızı orduya döyüsdə həlak olmuşdur. 27, 39
- Lüdendorf, Erich (Erich Ludendorff, 1865-1937): Almaniyanın hərbi xadimi, general. Birinci Dünya müharibəsinində, 1916-ci ilin avqust ayından etibarən alman ordularını

faktiki olaraq Lüdendorf idarə etmişdir. 130  
 Lüis [Lewis]: Şotlandiyanın şimal qərbində yerləşən Lüis və Harris [Lewis and Harris] adasının şimal hissəsi. 148  
 Lüksemburq 49, 308, 348, 349, 384  
 Lvov 21, 223  
 “M. Ə.”: “Azərbaycan” qəzetində imza; Rəsulzadə, Məhəmməd Əmin. 125, 182, 221, 286, 300, 321, 323, 342, 361, 402, 439, 459, 478, 519  
 “M. H.”: “Azərbaycan” qəzetində imza; Zeynallı, Hənəfi. 92, 471  
 Macaristan 148  
 Mahmudbəyov, Həbib bəy (1864-1928): Azərbaycan maarifçisi. Şamaxıda anadan olmuş, Tiflisdə Aleksandr Müellimlər İnstytutunu bitirmişdir. Bakıda pedaqoji fəaliyyətlə məşgül olmuş, bir müddət Sosial Təminat Nazirliyində işləmişdir. 118, 137  
 Makinski, Abbasəli bəy (1888-1938): Azərbaycanlı hüquşunas. Kiyev Universitetinin Hüquq fakültəsində təhsil almışdır. Cümhuriyyət dövründə müxtəlif dövlət qurumlarında hüquq məsləhətçisi və xüsusi tapşırıqlar üzrə məmər kimi fəaliyyət göstərmişdir. 1938-ci ildə güllələnmişdir. 167  
 Makinski, Teymur bəy (1874-?): Azərbaycanın dövlət xadimi. Zaqqafqaziya Seyminin Müsəlman fraksiyasının, Azərbaycan Milli Şurasının və Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Bir müddət Ədliyyə naziri vəzifəsini tutmuş, daha sonra Ermənistən Hökuməti yanında Azərbaycanın diplomatik nümayəndəsi təyin edilmişdir. Cümhuriyyətin süqutundan sonra mühacirətə getmişdir. 167, 342, 502  
 Mali Krepostnovi: bax. Kiçik Qala.  
 Mallaçı-xan, Bahadır bəy: Azərbaycanın və Dağıstanın ictimai-siyasi xadimi. 1913-cü ildə Bakıda Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri olmuşdur. Dağlılar Respublikası Hökumətində Ticarət və Sənaye naziri vəzifəsini tutmuşdur. 28, 473  
 Mançuriya 144

Manukyan, Aram (yaxud Sərkis Ovanesyan; Serj Ovanesyan; 1879-1919): Ermenistanın siyasi xadimi, Daşnakşutyun partiyasının üzvü. Türkiyə ərazisindəki erməni üsyənlərinin rəhbərlərindən biri olmuşdur. Ermənistən Respublikasının ilk Daxili İşlər naziri, sonrakı dövrda Əmək naziri və Müdafiə naziri olmuşdur. 74, 79  
 Mariinski: Bakıda küçə; indiki Rəsul Rza küçəsi. 18, 38, 138, 152  
 Martirosov 87  
 Masazır: Abşeronada kənd. 118, 137  
 Maştağa: Bakı ətrafında kənd; hal-hazırda şəhər tipli qəsəbə. 15, 216, 433  
 Mehdiyadə, Mirzə Abbas: bax. Səhhət, Abbas.  
 Merkuryevski küçəsi: Bakı şəhərinin mərkəzində, indiki Zərifə Əliyeva küçəsinin köhnə adı. Keçmişdə Merkuryevski – Zubovski – Şaumyan küçəsi adlarını daşımışdır. 78, 98, 117, 137, 157, 176, 195, 216, 235, 256, 275, 296, 317, 336, 434  
 Mets [Metz]: Fransanın şimal-şərqində, tarixi Lotaringiya rayonunda şəhər. 48  
 Mədinə 197  
 Mədrəseyi-Ruhaniyyə: Gəncədə mövcud olmuş məktəb. 16  
 Məğfurə xanım (yaxud Mariya Frolovna Yermakova; 1901-1982): Azərbaycan teatr səhnəsinin ilk aktrisi-salarından biri olmuşdur. Əsl adı “Mariya” olsa da, səhnədə “Məğfurə” adıyla çıxış etmişdir. 76  
 Məhəmmədhənifə Hacıağa oğlu: Bakıda cinayet üstündə tutulmuşdur. 36  
 Məhəmmədi: Bakı ətrafında kənd. 15, 98, 216  
 “Məhəmmədiyyə”: Bakıda mehmanxana; Qubernski (indiki Nizami) küçəsində yerləşmişdir. 57, 175, 195, 296, 316, 414, 434  
 Məhəmmədov 1, 16, 97, 235, 279, 316, 400  
 Məhəmmədzadə, Həmid: Müsəlman Tələbələri İttifaqı Mərkəzi Komitəsinin sədri

olmuşdur. 213

Məhəmmədzadə, Mirdaməd: Ramana fəhlələrinin fəallarından olmuşdur. 115, 116

Məhərrəmov, Məhəmməd (1895-1982): Azərbaycanın ictimai-siyasi xadimi. Moskva Universitetində təhsil almışdır. Azərbaycan Milli Şurasının və Azərbaycan Parlamentinin üzvü, Paris Sülh Konfransına göndərilən nümayəndə heyətinin müşaviri olmuşdur. Aprel işğalından sonra mühacirətdə qalmışdır. 86

Məkkə 197

Məlikaslanov, Xudadad bəy (1879-1935): Azərbaycanın dövlət xadimi. Peterburqda mühəndislik təhsili almışdır. Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Azərbaycan Cümhuriyyəti hökumətində Nəqliyyat və Rabitə naziri, Poçt və Telegraf naziri kimi vəzifələr tutmuşdur. Cümhuriyyətin süqutundan sonra da bir sırə vəzifələrdə işləmişdir. Repressiya məruz qalmış və həbs düşərgəsində vəfat etmişdir. 74, 155, 206, 323

Məlikaslanov, Teymur bəy: Azərbaycan Dəməriyolu idarəsinin rəisi idi. 376

Mərdəkan 15, 58, 216, 432, 433

Mərəzə: Şamaxı yaxınlığında qəsəbə; indiki Qobustan şəhəri. 94

Mərkəzi Ev Komitəsi: Bakının ehtiyaclarının təmin edilməsi məqsədi ilə şəhər əhalisini polis dairələrinin (sahələrinin) sərhədləri daxilində qurulan ev komitələrində təşkilatlaşdırın və bu komitələrin vahid rəhbər orqanı olan qurum. Quruluş yığıncağı 1917-ci ilin dekabr ayının axırlarında keçirilmişdi. 72, 73, 93, 94, 115, 314, 473, 506

Mərzigit: Zəngəzur mahalının kəndi olmuşdur. 83

Midya: Türkiyənin Qırxlareli vilayətində yerləşən Qıyüköy qəsəbəsinin bolqar mənbələrindəki adı. 128, 139

Midya-Enez xətti: Biricni Balkan mühəribəsinin sonunda Osmanlı dövləti ilə

Bolqarıstan arasında sərhə xətti. 128, 139

Mixaelis, Georg [Georg Michaelis; 1857-1936]: Almanıyanın siyasi xadimi. 1917-ci ilin iyul-noyabr aylarında Almanıyanın Reyxkansleri (Hökumət başçısı) olmuşdur. 128, 139

Milan 187

Millətlər Cəmiyyəti: bax. Millətlər İttifaqı.

Millətlər İttifaqı [yaxud Millətlər Cəmiyyəti; Cəmiyyəti-Əqvəm; League of Nations]: Birinci Dünya müharibəsinin başa çatmasını rəsmiləşdirən Versal Sülh Müqaviləsi əsasında yaradılan beynəlxalq qurum. 1920-ci ildə yaradılmış, 1946-ci ilə qədər mövcud olmuşdur. 47, 49, 63, 163, 172, 210, 326, 340, 341, 349, 350, 351, 404, 447, 468, 505, 522

Milli: Qərbi Azərbaycanın Vedibasar mahalında yer. 105

Milyukov, Pavel Nikolayeviç (1859-1943): Rusiya siyasi xadimi, eyni zamanda tarixçi və publisist. Konstitusion-Demokratik Partiya-nın (Kadetlər partiyası) liderlərindən biri idi. Müvəqqəti Hökumətdə (Rusiya) Xarici İşlər naziri olmuşdur. 64, 107, 179, 187, 197, 264, 304

Minarə: bax. Bolşoy Minaretski.

Mirbağırzadə, Mirabbas: Azərbaycanın publisisti və ictimai xadimi; eyni zamanda İrvanda və Bakıda kitab ticarəti ilə məşğul olmuşdur. Dövrünün mətbuatında çoxsaylı yazılarla çıxış etmişdir. Əsasən tarix mövzusunda olmaqla bir neçə kitabı müəllifidir. Başçılıq etdiyi heyət Azərbaycan Cümhuriyyəti Hökumətinin Naxçıvanın problemləri ilə tanış olması və bu problemləri aradan qaldırmaq istiqamətdə adımlar atılması baxımından çox önemli rol oynamışdır. 107, 143, 222, 344

Mirhədəzadə, Mirfəttah: Ramana fəhlələrinin fəallarından olmuşdur. 115, 116

“Mizrab”: Üzeyir Hacıbəylinin “Azərbaycan” qəzetində teatr tənqidi mövzulu məqalələrində işlətdiyi imza olmuşdur. 76,

- 79, 194, 197, 273, 277, 453, 457
- Moraçevski, Encey [Jędrzej Moraczewski; 1870-1944]: Polşanın hərbi və siyasi xadimi. Polşa Sosialist Partiyasının liderlərindən biri olmuş, 1918-ci ilin noyabrından 1919-cu ilin yanvarına qədər Baş nazir vəzifəsini tutmuşdur. 148, 158
- Moskva 66, 109, 111, 186, 210, 261, 305, 367, 385, 505
- Mosul: İraqın şimalında şəhər. 207, 217
- Muğan 52, 102, 136, 149, 150, 164, 168, 202, 203, 239, 374, 503
- Muxax: Zaqtala nahiyyəsinin kəndi. 58
- Mustafa Əsgər oğlu: Gəncənin Rəhimli Rza oğlanlarından. 58
- Mutki: kurd tayfalarından birinin adı. 49
- “Münsif”: bax. Yusifzadə, Mirhəsən Seyid.
- Mürsəl paşa (Mürsəl Bakü; 1881-1945): Türkiyənin hərbi və siyasi xadimi. Qafqaz İsləm Ordusu ilə birlikdə Bakının azad edilməsi hərəkatında iştirak etmişdir. Türk Qurtuluş Savaşında iştirak etmiş, İzmirə daxil olan ilk türk generalı olmuşdur. Mühabətədən sonra Türkiyə Böyük Millət Məclisinin üzvü seçilmişdir. Soyadı qanunu çıxıldıdan sonra “Bakü” soyadını qəbul etmişdir. 16, 20
- “Müsavat” partiyası 52, 115, 156, 161, 162, 164, 169, 170, 176, 183, 184, 185, 200, 201, 202, 234, 246, 299, 300, 302, 303, 322, 323, 335, 347, 355, 370, 411, 419, 431, 452, 463, 466, 470, 487, 489, 490, 511, 512, 519, 526
- Müskürlü: Göyçay rayonunun kəndi. 96
- Mütəllibzadə, Əliabbas: bax. Müznib, Əliabbas.
- Müzəffərəddin şah (1853-1907): Qacarlar sülaləsindən İran şahı; 1896-1907-ci illərdə hakimiyyətdə olmuşdur. 138
- Müznib, Əliabbas (Mütəllibzadə; 1883-1938): Azərbaycan yazıçısı və jurnalisti. Eyni zamanda ədəbiyyatşünas və tərcüməçi kimi də fəaliyyət göstərmişdir. 251
- Naxçıvan 56, 75, 84, 99, 105, 106, 142, 166, 167, 230, 343, 344, 409, 466, 531
- Nardaran: Bakı ətrafında kənd. 15, 216
- Nasolus: Xəzər dənizi sahilində dəmiryolu stansiyası və qəsəbə. Hal-hazırda Sumqayıt şəhərinin inzibati ərazisinə daxil olan şəhərtipli qəsəbədir. 1991-ci ildən Hacı Zeynalabdin qəsəbəsi adlanır. 33, 40
- “Naşə vremya”: Bakıda nəşr edilən qəzet. 22
- “Natsional” mehmanxanası: Bakıda, Olqinski (indiki Məhəmməd Əmin Rəsulzadə) küçəsində yerləşən mehmanxana. 15, 217
- Neklyudov: Rus admirali; Könülli ordunun Odessa nümayəndəsi olmuşdur. 67
- Nemanzadə, Ömər Faiq (1872-1937): Azərbaycanın publisist və pedaqoqu; ictimai-siyasi xadimi. Milliyətçə Axıskı türkündür. 437, 438, 444, 459, 479, 509, 510
- Neratov, Anatoli Anatolyeviç (1863-1938): Rusiyanın diplomatı. 1910-1916-ci illərdə Xarici İşlər nazirinin müavini olmuş, daha sonra Xarici İşlər naziri vəzifəsini müvəqqəti icra etmişdir. Rusiyanın cənubunda Xüsusi Şura Hökumətinin tərkibində yer almışdır. Fransada mühacirətdə olmuşdur. 64
- Nəcimi əfəndi: “Azərbaycan” qəzetiñə məktub göndərmişdir. 194
- Nərəgən kəndi. 58
- Nikolay II (1868-1918): Rusiya imperatoru; 1894-1917-ci illərdə haki-miyyətdə olmuşdur. 118
- “Nortern Pasifik” [Northern Pacific]: gəmi. 148
- Norveç 49, 188, 329
- Novxanı 15, 216, 253, 528
- Novo-Bayəzid: bax. Yeni Bayəzid.
- Novorossiysk: Rusiya Federasiyasının Krasnodar diyarında, Qara dəniz sahilindəki Tsemesk buxtasında liman şəhəri. Qara dənizin ən böyük limanlarından biridir. 185
- “Novruz” mətbəəsi: XX əsrin əvvəl-

lərində Bakıda fəaliyyət göstərən mətbəə. 58, 78, 117, 138, 158, 176

Novruzbəyov, Abdulla bəy: Azərbaycan Parlamenti idarəsində kuryer işləmişdir. 159

Novruzzadə, Nəsrulla: Bakı Politexnik məktəbinin tələbəsi olmuşdur. 56

Nüvədi: Zəngəzur mahalının Meğri rayonunda kənd. 83

Nyu-York: Amerika Birləşmiş Ştatlarının ən böyük şəhərlərindən biri. 130, 187, 424

“Observer” [The Observer]: Londonda, ingilis dilində nəşr olunan həftəlik qəzet. Bazar günləri çıxır. Əsası 1791-ci ildə qoyulmuşdur. Dünyanın ilk bazar qəzetidir. 111, 119

Odessa: Ukraynanın cənubunda, Qara dəniz sahilində liman şəhəri. 67, 111, 354, 471

“Odesskiye novosti”: 1884-1920-ci illərdə Odessada rus dilində nəşr olunan gündəlik qəzet. 39

Okday, Əhməd Tofiq: bax. Əhməd Tofiq paşa.

Olenskaya, Yeva Nikitiçna (1900-1959): Azərbaycan aktrisası. Qubada doğulmuş, kiçik yaşda ailəsiylə birgə Bakıya köçmüştür. “Nicat” və “Səfa” truppalarının, “Hacıbəyov qardaşları müdürüyyəti” truppasının üzvü olmuşdur. Uzun müddət Milli Dram Teatrının səhnəsində çıxış etmişdir. 1949-cu ildə Azərbaycan SSR Xalq artisti adına layiq görülmüşdür. 76

Ordubad 82, 83, 84, 99, 230, 334, 345

“Oryol”: sərnişin gəmisi. 36

Oslo [Oslo] (yaxud Xristianiya; Kristianiya): Norveçin paytaxtı və ən böyük şəhəri. XVII əsrin ortalarından 1925-ci ilə qədər Xristianiya (yaxud Kristianiya) adlanmışdır. 49

Osmanlı, Osmanlı türkləri 2, 76, 81, 82, 84, 98, 99, 113, 139, 143, 144, 166, 167, 177, 180, 209, 218, 285, 286, 298, 318, 337, 495

Ostromenski, İzmair Dmitriyeviç: Azərbaycan Cumhuriyyətinin Məclisi-

Məbusan idarəsində rusca yazılmalar müdürü işləmişdir. 2

Ozanyan, Andranik (1865-1927): Erməni hərbiçi. Daşnakşutun partiya-sının üzvü idi. Başçılıq etdiyi silahlı dəstələr Qarabağda, Zəngəzurdə və Türkiyənin şərqində dinc əhaliyə qarşı törədilən qırğınlarda xüsusi ləfəl iştirak etmişdir. 37, 38, 82, 113, 127, 143, 146, 212, 251, 252, 255, 256, 272, 334, 374, 379, 406, 497, 498, 499, 500

Ömər Faiq: bax. Nemanzadə, Ömər Faiq. “P. N.”: qəzet. 67

Paderevski, İgnatsi Yan [Ignacy Jan Paderewski; 1860-1941]: Polşanın ictimai-siyasi xadimi və diplomati; bəstəkar və piannoçu. 1919-cu ilin yanvar-noyabr aylarında Baş nazir olmuşdur. 158, 367

Parapet (Bakı) 18, 39, 58, 78, 98, 117, 137, 158, 176, 196, 216

Paris: Fransanın paytaxtı. 17, 57, 59, 65, 77, 117, 119, 130, 131, 172, 188, 195, 235, 275, 290, 340, 341, 351, 403, 404, 521, 522

Parsadanovun müalicəxanası (yaxud Parsadanovun azarxanası): Bakıda fəaliyyət göstərmiş tibb müəssisəsi. 78, 98

Pavel, I (1754-1801): Rusiya imperatoru; 1796-1801-ci illərdə hakimiyətdə olmuşdur. 118

Pepinov, Əhməd bəy (yaxud Əhməd Cövdət Pepinov; 1893-1937): Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Parlamentinin üzvü olmuş, Əmək və Əkinçilik naziri vəzifəsini tutmuşdur. Sovet rejimi tərəfindən güllələnmişdir. 7, 9, 161, 164, 166, 171, 183, 204, 270, 299, 303, 399, 441, 461

Perçixin, Lev Veniaminoviç (1858 - ?): Bakı nahiyyə məhkəməsinin üzvü və sədri olmuşdur. 34

Perm: Rusyanın Avropa hissəsində şəhər. 50, 187, 367

Persidski: Bakıda küçə; indiki Murtuza Muxtarov küçəsi 17, 35, 57, 74, 77, 117, 195, 213, 235, 275, 354, 393, 512

Petylura, Simon Vasilyeviç (1879-1926):

Ukraynanın siyasi və hərbi xadimi. Ukrayna Xalq Respublikası Direktoriyasının rəhbərlərindən olmuşdur. 111, 119, 132

Petroqrad (yaxud Peterburq) 11, 49, 188, 195, 235, 261, 275, 308, 317, 356, 367, 396, 434, 474, 504, 505, 514

Pilsudski, Yuzef [Józef Piłsudski; 1867-1935]: Polşanın hərbi və siyasi xadimi; marşal. 14 noyabr 1918 – 9 dekabr 1922-ci il tarixlərində Polşa Respublikasının Sədri olmuşdur. 21, 88, 445

Pirəkəşkül: Abşeron kəndlərindən. 118, 137, 138

Pirşağı: Bakının kəndlərindən biridir. 15, 216, 432

Pirumov: 1918-ci ildə ermənilərin gürcü yaşayış məntəqələrinə hücumlarına rəhbərlik etmiş zabitlərdən olmuşdur. 105

Pişnamazzadə, Axund Məhəmməd (1853-1937): din xadimi. Təhsilini Gəncə və Təbrizdə almış, Rusiya əleyhində təbliğatda günahlandırılaraq çar rejimi tərəfindən Türküstana sürgün edilmişdir. 1909-cu ildə Qafqaz müsəlmanlarının şeyxüislamı olmuş (bu vəzifəyə rəsmi olaraq 1915-ci ildə təsdiq edilmişdir) və 10 dekabr 1918-ci ildə səhhətinə görə öz xahişi ilə azad edilənə qədər vəzifədə qalmışdır. Maarifçilik və xeyriyyəçilik sahəsində də xidmətləri olan Pişnamazzadə 1937-ci ildə Gəncədə vəfat etmişdir. 16, 17

Pişon, Stefan [Stéphen Pichon; 1857-1933]: Fransanın siyasi xadimi. 1906-1911-ci illərdə Xarici İşlər naziri olmuşdur. Birinci Dünya müharibəsinin sonlarında və Paris Sülh Konfransı dövründə aktiv fəaliyyəti ilə diqqəti cəlb etmişdir. 186

Polşa (yaxud Lehistan) 21, 88, 99, 148, 158, 223, 236, 305, 329

Polşa Təsviyə Komitəsi [Polska Komisja Likwidacyjna]: Birinci Dünya müharibəsindən sonra Polşanın müstəqilliyinin bərpa edilməsi prosesində keçmiş Avstriya imperiyasından qopan Polşa torpaqlarında

asayışın təmin edilməsi məqsədi ilə qurulan müvəqqəti hökumət orqanı. Mərkəzi Krakov şəhəri idi. 1918-ci ilin oktyabrında qurulmuş, 1919-cu ilin martında öz səlahiyyətlərini Varşavadakı mərkəzi hökumətə təhvil vermişdir. 21

Polyak, polyaklar 8, 128, 223, 308, 367, 419, 445

Portəgiz: bax. Portuqaliya.

Portuqaliya 162, 415

Poti 16, 224, 368

Poznan [Poznan]: Polşanın mərkəzi hissəsində şəhər. 62, 172

Pyotr I (1672-1725): Rusiya hökmdarı; 1682-1725-ci illərdə hakimiyətdə olmuşdur. 110

“R. J.”: qəzet. 132

Ramana: Bakı ətrafında kənd. 115, 119, 176, 432

Raycroft, Uilyam Henri [William Henry Rycroft; 1861-1925]: Britaniyanın hərbi xadimi; general-major. 189

Revel: İndiki Estonianın paytaxtı Tallin şəhərinin köhnə adı. 66, 276, 329

Rəcəbov, Cəfər 94

Rəhimov, Hüseyn: Hacıbəyov Qardaşları teatr truppasında səhnə tərtibatçısı olmuşdur. 98

Rəhimzadə, Həsən: Ərəkit ibtidai məktəbinin müdürü olmuşdur. 234

Rəsulzadə, Məhəmməd Əmin (1884-1955): Azərbaycanın görkəmli dövlət xadimi, Cümhuriyyətin qurucularından biri. Azərbaycan Milli Şurasının və “Müsavat” partiyasının sədri; eyni zamanda jurnalist və publisist. 8, 123, 124, 161, 169, 175, 182, 185, 202, 221, 246, 254, 286, 300, 301, 302, 303, 321, 322, 323, 342, 347, 411, 441, 453, 463, 466, 519

Riga: Latviyanın paytaxtı. 111, 329

Roxlin, Abram Veniaminoviç (1881-1941): Menşeviklərin Bakı komitəsinin üzvü, Sentrokaspi Diktaturasının Ərzaq komissarı, Bakı Şəhər Bələdiyyə Şurasının üzvü. Sovet

dövründə Bakıda kommunal təsərrüfatı sahəsində işləmişdir. Casusluqda təqsir-ləndirilərək 1939-cu ildə həbs edilmiş, 1941-ci ildə güləllənmişdir. 35, 371, 372, 373, 389, 390, 401, 452, 472

“Royter” [Reuters]: Dünyanın ən böyük xəbər agentliklərindən biri. 46, 47, 62, 172, 187, 223, 259, 329, 350, 366, 367, 520

Ruminiya 65, 66, 148, 149, 225, 260

Rus, ruslar 2, 5, 13, 17, 22, 24, 28, 43, 44, 45, 46, 50, 51, 53, 58, 60, 61, 62, 70, 74, 75, 78, 82, 91, 96, 101, 102, 105, 108, 112, 113, 117, 118, 121, 123, 124, 125, 126, 137, 138, 143, 144, 145, 146, 147, 149, 150, 153, 156, 158, 159, 165, 168, 170, 172, 173, 176, 179, 180, 181, 182, 194, 203, 206, 207, 211, 215, 228, 232, 236, 239, 248, 270, 285, 286, 290, 303, 306, 309, 310, 313, 318, 322, 330, 335, 345, 348, 357, 364, 365, 366, 367, 374, 376, 377, 383, 387, 395, 397, 404, 408, 409, 411, 412, 413, 415, 419, 427, 428, 434, 438, 443, 444, 449, 455, 459, 475, 484

Rusiya 2, 5, 12, 24, 33, 35, 45, 47, 49, 61, 64, 66, 67, 73, 87, 91, 92, 101, 102, 107, 111, 118, 119, 121, 124, 127, 128, 132, 135, 139, 144, 149, 179, 180, 181, 186, 187, 188, 190, 203, 219, 224, 261, 262, 264, 285, 298, 304, 319, 320, 324, 329, 330, 337, 345, 350, 355, 384, 418, 419, 421, 423, 424, 427, 428, 446, 459, 464, 468, 480, 484, 505, 521, 522, 523

Rüstəmbəyli, Şəfi bəy (1893-1960): Azərbaycanın ictimai-siyasi xadimi. Kiiev Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan Milli Şurasının və Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, “Azərbaycan” qəzetinin redaktorlarından biri olmuşdur. 35, 165, 166, 299, 502, 503, 520

Rüstəmbəyov, Baxış bəy Əsəd bəy oğlu (1870-1942): Petroqrad Texnologiya İnstitutunu bitirmişdir. Abşeronda neft mədənlərində müdər və mühəndis kimi işləmiş, Azərbaycan Balıq Vətəgələri idarəsinin müdürü olmuşdur. Cavad qəzasından Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur.

Sovet dövründə xalq təsərrüfatının müxtəlif sahələrində çalışmışdır. 165

Rzazadə, Əliabbas: Bakı sakini 97

Sabir, Mirzə Ələkbər (1862-1911): Azərbaycanlı şair, məşhur satira ustası. 78

Sabunçu: Bakının rayonu. 15, 108, 175, 176, 313, 430, 470, 511

Sadaxlı: Gürcüstanda inдиki Marneuli bələdiyyəsinin kəndi. 1918-ci ildə Borçalı qəzasının tərkibində idi. 26, 63, 87

Salyan: Azərbaycanda şəhər; Salyan rayonunun inzibati mərkəzi. Kür çayı sahilində yerləşir. 3, 77, 165, 174, 203, 312

Samtredi (Samtredia): Gürcüstanın qərbində, İmereti bölgəsində şəhər. 173

Samuel, Herbert Luis [Herbert Louis Samuel; 1870-1963]: Britaniyanın siyasi xadimi. Daxili işlər naziri və Fələstin Ali Komissarı olmuşdur. 47

Sarablı, Hüseynqulu (yaxud Hüseynqulu Sarabski; 1879-1945): Azərbaycan aktyoru. Azərbaycan Cümhuriyyətinin mədəni həyatında fəal iştirak edən Sarablinin, Azərbaycan teatrının, eləcə də musiqisinin inkişafında misilsiz xidmətləri olmuşdur. 76, 193

Satton, Con Edvard [John Edward Sutton; 1862-1945]: Britaniyanın siyasi xadimi, Leyboristlər Partiyasına mənsub olmuşdur. 47

Sazonov, Sergey Dmitriyeviç (1860-1927): Rusyanın diplomi. Bir sıra ölkələrdə səfir kimi işləmiş, 1910-1916-ci illərdə Xarici işlər naziri olmuşdur. Rusyanın cənubunda Xüsusi Şura Hökumətinin tərkibində yer almışdır. Mühabirətdə olmuşdur. 64, 132, 285, 305, 505

Sevastopol: Krım yarımadasının cənub-qərbində, Qara dəniz sahilində liman şəhəri. 21, 48, 88, 172, 505

Seyidzadə, Ağa Mirkazım (? - 1918): Keşlə sakini. 92

Seyidzadə, Bədrəddin (yaxud Mir Bədrəddin Seyidzadə; 1882-1945): Azərbaycan

şairi. 199

Seyidzadə, Mir Bədrəddin: bax.  
Seyidzadə, Bədrəddin.

Səfikürdski, Aslan bəy (1881-1937): Azərbaycanın dövlət xadimi. Zaqafqazi Seyminin, Azərbaycan Milli Şurasının və Azərbaycan Parlamentinin üzvü olmuş, 3-cü hökumət kabinetində Poçt-Teleqraf və Əmək naziri, 4-cü kabinetdə Ədliyyə və Əmək naziri vəzifələrini tutmuşdur. 68, 133, 168, 169, 183, 200, 401, 418, 465

Səhhət, Abbas (Abbas Əliabbas oğlu Mehdiyadə; 1874-1918): Azərbaycan şairi, dramaturqu, tərcüməçisi və dərslik müəllifi. 54

Səidzadə, Molla Haşim: Zəngəzur müsəlmanları Milli məclisinin üzvü olmuşdur. 85

Sinn Feyn (yaxud Şinn Feyn; Sinn Féin): İrlandiyannın müstəqilliyi uğrunda mübarizə aparmaq məqsədi ilə 1905-ci ildə yaradılan təşkilat. 59

Sisyanovski: Bakıda küçə; indiki Təbriz Xəlilbəyli küçəsi. 135, 175

Skobelev, Mixail Dmitriyeviç (1843-1882): Rusyanın hərbi xadimi, general. Türküstanı işgal edən Rusiya ordularının komandiri, Fərqaqə vilayətinin hərbi qubernatoru olmuşdur. 18, 39, 58, 78, 98, 117, 137, 158, 176, 196, 216, 533

Skobtsov, Daniil Yermolayeviç (1884-1969): Rusiyada Vətəndaş müharibəsi dövrünün siyasi xadimi. Kuban Radasının üzvü və Kuban Hökumətnində Kənd Təsərrüfatı naziri olmuşdur. 1920-ci ildə mühacirətə getmişdir. 132

Slovak, slovaklar 128, 305

Spartak İttifaqı [Spartakusbund]: 1916-1918-ci illərdə Almaniyada fəaliyyət göstərən marksist təşkilat. Ümumdünya proletar inqilabı tərəfdarı idi. Təsisçiləri arasında Roza Lüksemburq, Karl Libknext və başqları yer alırdı. 47, 129, 149, 185, 223, 224, 325, 350

Spasski: Bakıda küçə; indiki Zərgər-palan

küçəsi. 18

Staro-Tereçni (Staro-Tereçnoye): Dağstanın Qızılıyar rayonunda kənd. 62

Stokholm: İsveçin paytaxtı. 27, 148, 305, 329

Sur, Abdulla Tofiq [1882-1912]: müəllim, publisist, tənqidçi və ədəbiyyatşunas. 52

Suraxanı; Suraxanı dairəsi: Bakının rayonu (Cümhuriyyət dövrü). 116, 119, 176, 486

Sülh Konfransı, Ümumdünya Sülh Konfransı 3, 8, 9, 13, 14, 41, 49, 64, 79, 112, 125, 132, 133, 148, 172, 187, 199, 212, 225, 290, 305, 350, 368, 374, 375, 384, 386, 401, 410, 421, 505, 521

Sürməli qəzası (uyezdi) 75, 105, 106, 142, 167, 343, 344

Şabadin: Zəngəzur mahalının kəndi; hal-hazırda Ermənistən ərazisində Yeğek kəndi. 83

Şağan 15, 216, 432

Şamaxı (şəhər) 1, 2, 3, 40, 53, 54, 70, 94, 165, 214, 215, 266, 312, 355, 448, 511

Şerbaşev 107

Şerman, M. Q.: Bakıda fəaliyyət göstərmiş tibb işçisi, mama. 38, 57, 176, 216, 396, 454

Seydeman, Filipp [Philipp Heinrich Scheidemann] (1865-1939): alman sosial-demokrat, 1919-cu ilin fevral-iyun aylarında Veymar Respublikasının Baş naziri olmuşdur. 149, 224, 248, 290, 349, 495

Şeyxüllislamov, Əkbər ağa (1891-1961): Azərbaycan Cümhuriyyətinin Əkinçilik və Əmək naziri, “Hümmət” partiyasının üzvü, Parlamentdə Sosialistlər Fraksiyasının üzvü olmuşdur. Cümhuriyyətin süqutundan sonra mühacirətdə qalmışdır. 14, 161, 167

Şəki 10, 77, 165, 166, 199, 262, 323, 440, 471, 482, 503, 504, 519, 520

Şərifov, Məhəmməd 94

Şərin (Cənubi Azərbaycan) 75

Şəril: bax. Şərur.

Şərur 56, 84, 99, 105, 106, 142, 166, 167,

343, 344, 466

“Şimal”: XX əsrin əvvəllərində Abşeronda neft hasilatı ilə məşğul olan şirkət. 108

Şişə: bax. Şuşa.

Şıştəpə: Zəngəzurda dağ.

Şmaqaylov, Georgi Leonidoviç (1886 - ?): Nikolayev Mühəndislik Akademiyasını bitirmiştir. 1918-ci ildə polkovnik rütbəsi almışdır. Rusiyada Vətəndaş müharibəsi illərində Gürcütanda xidmət etmiş, Kür çayının üstündən keçən Dzeqvin köprüsünün partladılmasında iştirak etmişdir. Gürcüstan hökuməti tərəfindən güllələnmə cəzasına mahkum edilmiş, ancaq Qafqazdakı Antanta nümayəndlərinin işə qarışmasıyla azad edilmişdir. Mühacirətə getmişdir. 107

Şollar su kəməri, Şollar suyu 40, 526

Şternin, Boris Moiseyeviç: Bakıda fəaliyyət göstərmiş diş həkimi. 195, 235, 275, 317, 356, 396, 434, 474, 514

Şubanı: Baki ətrafında kənd. 108, 268

Şumski, Leonid İvanoviç: Azərbaycan Parlamənti Ədərəsində protokol katibi işləmişdir. 159

Şuşa (şəhər) 1, 83, 85, 127, 229, 230, 255, 295, 300, 312, 373, 374, 380, 385, 387, 406, 407, 408, 409, 410, 415, 423, 424, 425, 432, 481, 498, 511, 513, 527

Şüləver (yaxud Şulaveri): Gürcüstanın cənubunda, Kvemo-Kartli diyarında kənd. 1925-ci ildə adı dəyişdirilərək Şaumyanı olmuşdur. 12, 26, 63, 87

Şüvəlan 15

Şvets, Fyodor Petroviç (1882-1940): Rusiyanın və Ukraynanın ictimai-siyasi xadimi; geoloq. Kiiev Universitetinin professoru, Ukrayna Xalq Respublikası Direktoriyasının üzvü olmuşdur. Mühəvirətdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 132

Tağıyev fabriki (toxuculuq fabriki) 73, 487, 489, 497

Tahirov, Yusif bəy: Hərbi təhsil almış və çar ordusunda xidmət etmişdir. Araz Türk Cümhuriyyəti hökumətinin nümayəndəsi

olmuşdur. 86, 167

Taqanroq: Rusyanın Rostov vilayətində şəhər. 188

Tarkovski, Nuh-bəy (1878-1951): Dağlılar Respublikasının hərbi xadimi. Kumik əsilli Tarkovski Rusiya ordusunda xidmət etmiş, Dağlılar Respublikası dövründə isə Hərbi nazir vəzifəsini tutmuşdur. 1920-ci ildə mühacirətə getmişdir. 28, 473, 486

Təzəşəhər: Krasnovodsk (indiki Türk-mənbaşı) şəhərinin bəzi mənbələrdəki adı. Bax. Krasnovodsk. 88, 411

Tehran 53

Ter-Avanesov, Leonid: həkim. 78, 98, 117, 137, 157, 176, 195, 216, 235, 256, 275, 296, 317, 336

Teymurxanşura: İndiki Buynaksk şəhəri. Rusiya Federasiyasının tərkibində Dağıstan Respublikası Buynaksk rayonunun inzibati mərkəzi. Əsası XIX əsrə qoyulan şəhərin adı 1922-ci ildə dəyişdirilərək Buynaksk olmuşdur. 28, 46, 50

Təcəddüb firqəsi: Osmanlı Dövlətində mövcud olmuş siyasi partiya. 5 noyabr 1918-ci ildə qurulmuşdur. İttihad və Tərəqqi partiyasının davamçısı olduğu üçün 1919-cu ilin may ayında bağlanmışdır. 89

Tələt paşa (1874-1921): Osmanlı dövlət xadimi. İttihad və Tərəqqi cəmiyyətinin liderlərindən biri idi. Daxili İşlər naziri, Poçt və Telegraf naziri, Baş Nazir vəzifələrini tutmuşdur. Berlində erməni terrorcusu Teyliryan tərəfindən odlu silahla vurularaq öldürülmüşdür. 84, 127, 128, 129, 208, 285, 336, 513

“Tərcüman”: İstanbulda nəşr edilən qəzet. 65

Tiflis (şəhər) 16, 26, 53, 66, 74, 84, 95, 99, 107, 146, 173, 189, 211, 215, 225, 232, 236, 237, 261, 262, 263, 333, 351, 355, 368, 403, 412, 420, 438, 443, 468, 473, 486, 493, 522, 530

Tomson, Vilyam Montqomeri [William Montgomerie Thomson; 1877-1963]: Bri-

taniya generalı. Bakının general-qubernator olmuşdur. 5, 7, 9, 14, 22, 23, 24, 35, 50, 52, 72, 85, 90, 93, 205, 249, 253, 374, 379, 380, 386

Topçubaşov, Əlimərdan bəy (1863-1934): Azərbaycanın siyasi xadimi; Azərbaycan Cümhuriyyətinin banilərindən biri. Tiflisdə anadan olmuş, Peterburq Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rusiya müsəlmanlarının təşkilatlanmasında və siyasi həyatında müstəsna xidmətləri olmuşdur. Rusiya Dövlət Dumasının üzvü, Dumada Müsəlman fraksiyasının sədri, “Kasıpi” qəzetinin redaktoru olmuşdur. Azərbaycan Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Hökumətində portfelsiz nazir və Xarici İşlər naziri vəzifələrini tutmuş, Azərbaycan Cümhuriyyətinin Fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbula ezam edilmişdir. Paris Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin sədri idi. Cümhuriyyətin süqutundan sonra mühacirətdə qalmış, siyasi fəaliyyətini davam etdirmişdir. Parisdə vəfat etmişdir. 14, 161, 365

“Trudavaya qazeta” 88

“Trudovoye znamya”: 1918-ci ildə Tiflisdə rus dilində nəşr edilən gündəlik qəzet. Sosialist İngilabçılar Partiya-sının Tiflis komitəsinin orqanı idi.

“Tunerb”: hərbi gəmi. 65

Türkiyə 21, 50, 65, 75, 85, 127, 128, 129, 130, 133, 168, 172, 179, 180, 181, 186, 188, 210, 247, 256, 282, 283, 284, 285, 286, 291, 306, 373, 408, 413, 420, 421, 433, 445, 446, 459, 480, 484, 493, 505, 521, 522, 524

Türkistan 88, 89, 90, 91, 92, 99, 159, 346, 388

Ufa: Rusiyada şəhər; müasir dövrda Başqırdıstan Respublikasının paytaxtı. 147, 203, 306, 493

Ukrayna 27, 66, 67, 88, 99, 119, 124, 132, 225, 236, 306, 419, 420, 469, 471, 503, 505, 508

Ural 147

Uralski: Rusiyada şəhərtipli qəsəbə; Sverdlovsk vilayəti ərazisindədir. 371

Üçkilsə: Qərbi Azərbaycan torpaqlarında rayon və bu rayonun inzibati mərkəzi olan şəhər; bir müddət Eçmiyədzin adını daşımışdır. Hal-hazırda Ermənistan Respublikasında qalan rayonun ərazisi Armavir vilayətinin bir hissəsini təşkil edir, şəhər isə Vağarşapat adlandırılmışdır. 75, 145

Varşava: Polşanın paytaxtı. 21, 88, 223, 308, 329

Vartanəzir: Zəngəzur mahalının kəndi olmuşdur. 83

Vaşinqton: Amerika Birləşmiş Ştatlarının paytaxtı. 95

Vels, Otto [Otto Wels; 1873-1939]: Almanıyanın ictimai-siyasi xadimi, sosial-demokrat. Almaniya İmperiyası və Veymar Respublikası reyxstaqının (parlamentinin) deputati olmuşdur. Berlin şəhərinin komendantı vəzifəsini tutarkən, Spartak hərəkatı iştirakçılarına atəş açılmasını əmr etmişdir. 110

Vestermark: Almaniyada yer. 248

Veşapeli, Qriqori Georgiyeviç (1892-1926): Gürcüstanın siyasi xadimi. Moskva Universitetinin Tarix-Filologiya fakültəsini bitirmiştir. Gürcüstan Təsisçilər Məclisinin üzvü olmuşdur. Sovetləşmədən sonra mühacirətə getmiş, Parisdə sui-qəsd nəticəsində öldürülmüşdür. 12

Veysov, Məhəmmədəli: Azərbaycan Cümhuriyyətinin Sosial Müdafiə Nazirliyində işləmişdir. 118, 137

Viborq: Baltik dənizində Rusiyaya məxsus iman şəhəri. Fin körfəzinin şimal-şərq hissəsində yerləşən Viborq körfəzinin sahilindədir. 66

Vilhelm II (Wilhelm II, 1859-1941): Almaniya imperatoru, 1888-1918-ci illərdə hakimiyyətdə olmuşdur. 119, 178, 397

Vilson, Vudro (Woodrow Wilson; 1856-

1924): ABŞ-in 28-ci prezidenti (1913-1921). I Dünya müharibəsinə son qoymaq üçün sülh müqaviləsi layihəsini (Vilson prinsip-lərini) işləyib hazırlamışdır. 12, 46, 47, 63, 64, 86, 88, 130, 131, 147, 148, 172, 180, 186, 187, 188, 197, 212, 224, 285, 291, 305, 340, 341, 350, 351, 404, 447, 468, 480, 505, 521, 522

Vinničenko, Vladimir Kirilloviç (1880-1951): Ukraynanın ictimai-siyasi xadimi. Ukrayna Xalq Respublikası Direktoriyasının rəhbərlərindən olmuşdur. 66, 132

Vitseyn, Duqlas: Zaqqafqaziyadakı An-tanta heyətinə daxil olan Britaniya hərbçisi; kapitan. 190

Vorovski, Vatslav Vatslavoviç (1871-1923): Rus inqilabçı və diplomati. 1917-1919-cu illərdə Stokholmda Rusyanın Skandinaviya ölkələrindəki diplomatik nümayəndəsi vəzifəsini tutmuşdur. 1, 21, 38, 41, 61, 81, 97, 101, 121, 141, 156, 159, 179, 195, 199, 219, 235, 239, 259, 275, 279, 299, 317, 319, 339, 356, 359, 379, 396, 399, 417, 434, 437, 457, 474, 477, 497, 514, 517

“Voskresnaya gazeta”: bax. “Observer”.

“Vpered”: “Daşnakşutyun” partiyasının Bakı şöbəsinin orqanı olan, rus dilində nəşr edilən qəzet. 23, 35, 61, 95, 115, 125, 352, 379

Yalama (dəmiryol stansiyası) 29, 174

Yalman: Göyçayın kəndi. 96

Yaponiya 48, 49, 144, 187, 188, 305, 367, 384, 505

“Yedinaya Rossiya”: Bakı Rus Milli Şurasının gündəlik qəzeti. 1918-1919-cu illərdə Bakıda nəşr olunmuşdur. 22, 24, 43, 46, 49, 61, 102, 125, 136, 330

Yekaterinenfeld: Gürcüstanda indiki Bol-nisi şəhəri. 1918-ci ildə Borçalı qəzasının kəndi olmuşdur. 63

Yekaterinodar: Rusyanın cənub-qər-binda, Kuban çayının sahilində şəhər; indiki Krasnodar şəhəri 1920-ci ilə qədər Yekaterinodar adlanmışdır. 66, 67, 87, 305

Yekaterinoslav 64, 111

Yeni Bayəzid: Müasir dövrdə Ermənistan ərazisində, Goyçə gölünün qərbində şəhər. XIX əsrin ortalarına qədər Kəvər adlanan yaşayış məntəqəsi daha sonra Novo-Bayəzid və Nor-Bayəzid adlanmış, 1959-cu ildə Kamo, 1995-ci ildə isə Qavar adını almışdır. 75, 105, 343, 485

Yessentuki: Rusyanın Stavropol diyarında kurort şəhəri. 87, 445, 479

Yeva xanım: bax. Olenskaya, Yeva.

Yevanqulov 35

Yevlax 33, 230, 253, 292, 374, 385

Yuxarı Ayıblı: Gəncə qəzasının kəndi. 58

Yunanıstan 67, 172, 305, 445

Yurdsevər, Əbdülvahab Məmmədzadə (yaxud Məhəmmədzadə; 1898-1976): publisist və siyasi xadim; Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçısı. Siyasi və ədəbi fəaliyyətini mühacirətdə davam etdirmişdir. 213

Yusifbəyli, Nəsib bəy (1881-1920): Azərbaycanın dövlət xadimi, Azərbaycan Cümhuriyyətinin qurucularından biri. Odessa Universitetinin Hüquq fakültəsində təhsil almışdır. 1917-ci ildə Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasını qurmuşdur. Zaqqafqaziya Seyminin yaradılmasında yaxından iştirak etmiş, Zaqqafqaziya Demokratik Federativ Respublikası Hökumətində Maarif naziri olmuşdur. Azərbaycan Cümhuriyyəti Hökumətində Maliyyə və Xalq Maarifi naziri, Xalq Maarifi və Dini Etiqad naziri, Daxili İşlər naziri və Baş Nazir vəzifələrini tutmuşdur. Cümhuriyyətin süqtundan sonra qətlə yetirilmişdir. 59, 460.

Yusifzadə, Ağababa. 93

Yusifzadə, Əli (1900-1937): Azərbaycanlı şair, publisist və mütəfəkkir. Şuşada doğulmuşdur. Cümhuriyyət Hökuməti tərəfindən xaricə təhsilə göndərilmişdir. 1937-ci ildə Sovet rejimi tərəfindən güllənənmişdir. 163, 405

Yusifzadə, Mirhəsən Seyid: Azərbaycanlı

publisist. Xüsusilə “Tuti” adlı məzhəkə jurnalında “Sırtış”, “Seyid Sırtış”, “Çayçı”, “Münsif” kimi imzalarla çıxış etmişdir. 158

Zaqafqaziya 35, 219, 330, 355, 368, 444, 468, 521

Zaqatala 58, 74, 107, 146, 207, 219, 220, 221, 236, 471

“Zarya-Şəfəq” teatrı: Gəncədə teatr. 96

Zeynalov, Cahangir (1865-1918): Azərbaycanın ilk peşəkar aktyorların-dan. Azərbaycanda teatr sənətinin inkişafında misilsiz xidmətləri olmuşdur. 2, 26, 74, 90, 127, 128, 129, 130, 181, 391

Zəngəzur 34, 56, 82, 84, 127, 229, 253, 255, 256, 272, 369, 409, 497, 498, 511

Zərdab: bugünkü Zərdab şəhəri; Cümhuriyyət dövründə Göyçay qəzasının kəndi idi. 96

Zəyəm: Gəncə qəzasının nahiyesi. 58

Zığ 15, 216

Zirə: Abşeronun kəndlərindən. 15, 216, 432

Ziya paşa (Əbdülhəmid Ziyaəddin; 1829-1880): Osmanlı imperiyasının dövlət xadimi, mütəfəkkir, şair və yazıçı. 52, 391

Ziyadhanov, Adil xan (1877-1957): Azərbaycanın dövlət xadimi. Moskva Universitetinin Hüquq fakültəsini bitirmişdir. Cümhuriyyət dövründə Xarici İşlər nazirliyində işləmiş, Azərbaycanın İranda diplomatik nümayəndəsi təyin edilmişdir. Cümhuriyyətin süqutundan sonra bir müddət İranda, daha sonra Türkiyədə yaşamışdır. 103

“Znamya truda” 22, 26, 61, 72, 125, 352





Korrektor: Azad Ağaoğlu  
Kitab üzlüyü və tərtib: Fikrət Məlikov

**Nəşriyyat direktoru:** Rəhilə Soltanqızı  
**Mətbəənin direktoru:** Zöhrəb Vəlibəyli  
**Texniki redaktor:** Ruslan Mahmudov

Çapa imzalanmışdır: 19.08.2022  
Formatı 70x100 1/16 . F.q.v 35  
Ofset kağızı, Ofset çapı. Səhifə sayı: 576  
Tiraj: 300, Bakı-2022

**Hazır materiallar əsasında  
Çaşioğlu Eİ-MMC  
mətbəəsində çap edilmişdir.**



Bakı ş., Mikayıł Müşfiq küç. 2A

ISBN 978-9952-8425-2-4

9 789952 842524



# AZƏRBAYCAN

---

Qəzeti

1918-1920

Müasir Azərbaycan dövlətçiliyinin bünövrəsinin qoyulduğu Cümhuriyyət illərində (1918-1920) nəşr edilən "Azərbaycan" qəzeti mətbuat tariximizdə müstəsna rol oynamışdır. Qəzeti səhifələrində dərc olunan rəsmi məlumatlar, yerli və xarici xəbərlər, dövrün qabaqcıl ziyalılarının məqalələri tariximizin bu zəngin səhifəsini əks etdirmək baxımından əvəzsizdir.

"Azərbaycan" qəzeti ilə ilk sayı 15 sentyabr 1918-ci ildə Gəncədə işıq üzü görmüş, 5-ci nömrədən etibarən qəzet Bakıda nəşr edilmişdir. Qəzeti sonuncu – 443-cü nömrəsi 28 aprel 1920-ci ildə çıxmışdır. "Azərbaycan"ın redaktorları Ceyhun bay Hacıbəyli, Şəfi bay Rüstəmbəyli, Üzeyir bay Hacıbəyli və Xəlil İbrahim olmuşlar.

Cümhuriyyət dövrünün canlı şahidi olan "Azərbaycan" qəzeti tam külliyyatının ilk dəfə olaraq ərəb əlifbasından latin qrafikali müasir Azərbaycan əlifbasına çevriləməsini və çoxcildlik nəşrini ADA Universiteti həyata keçirir.

## IV cild

(Yanvar 1919)

